

**0712\_Az\_Q2017\_Yekun imtahan testinin sualları****Fənn : 0712 Ölкешүнәшгін əsasları**

1 Hansı ölkə xam neftin hasilatı üzrə ildə 550 mln. tondan artıq olmaqla dünyada liderdir

- Iran
- Səudiyyə Ərəbistanı Krallığı
- Rusiya Federasiyası
- ABŞ
- Venesuela

2 GUAM regional iqtisadi blokuna hansı ölkə daxil deyildir

- Ukrayna
- Azərbaycan
- Özbəkistan
- Gürcüstan
- Moldova

3 Böyük Britaniyanın ixracının yarısını hansı mallar təşkil edir

- Kənd təssüratı bə balıqcılıqməhsulları
- ərzaq məhsulları
- elektron və elektrotexnika
- maşınlar və nəqliyyat vasitələri
- Toxuculuq məhsulları

4 Müasir mərhələdə Böyük Britaniya sənayesində Elmtutmlu sahələrinə aid edilmir

- dənizdə neftin hasilatı üçün avadanlıq istehsalı
- aerokosmos
- b) Cihazqayırma və əczaçılıq
- elektron və elektrotexnika
- nanotexnologiyalar və IT

5 Yaponianın dövlət borcunun artmasına səbəblərinə aid edilmir

- Struktur islahatların həyata keçirilməsinə görə
- Xammalı və enerji resurslarına sərf olunan xərclərin artması
- Sosial təminatına sərf olunan xərclərin artması
- vergilərin yığılmasının aşağı səviyyəsi
- 1980-ci illərdə baş vermiş maliyyə böhranına görə

6 Aşağıda adı çəkilən ölkələrdə əhalinin Qocalması xarakterikdir

- Tranzitiv ölkələr
- YSÖ
- Sənayecə inkişaf etmiş ölkələr
- İEOÖ
- IEÖ

7 Alternatif enerjİ resurslarından kifayyət dərəcədə istifadə edilməməsinin səbəblərinə aid edilmir

- Dunya bazarında təbii resursların giymətlərin kəskin artması
- Yeni texnologiyaların istifadəsinə maraq göstərilmir
- böyük həcmidə xərclərin tələb olunması
- ETT-nin lazımi səviyyədə olmaması

- Dunya bazارında təbii resursların giymətləri aşağı səviyyədədir

8 Aşağıda adı çəkilən ölkələrdən hansıları yanacağ-energetika resurslara görə özünü praktiki olaraq təmin edir

- İngiltərə
- Çin
- Monqolustan
- ABŞ
- Norveç

9 Milyarderlərinin sayı ən çox olan ölkə hansıdır

- Böyük Britaniya
- Almaniya
- ABŞ
- Yaponiya
- Səudiyyə Ərəbistanı

10 Qərbi Avropa ölkələrində sabit valyuta zonası yaradılmışdı

- 80-ci illərin sonunda
- 70-ci illərin sonunda
- 90-ci illərin ortasında
- 90-ci illərin əvvəllərində
- 80-ci illərin ortasında

11 Avropa Kömür və Polad Birliyi hansı plan əsasında yaranmışdı

- Maastricht müqaviləsi əsasında
- «Şuman» planı əsasında
- «Marshall» planı əsasında
- «Can Manne» planı əsasında
- Roma müqaviləsi əsasında

12 Marshall planı əlaqədar idi

- Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə
- Qərbi Avropa ölkələrinə ABŞ-in iqtisadi yardımını ilə
- Ümumi bazarın yaradılması ilə
- Avroatomun yaranması ilə
- Müttəfiq ölkələrə hərbi yardım ilə

13 Asiya və Amerika dövlətlərinin daxil olduğu integrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır

- OPEK
- Aİ
- İƏİT
- NAFTA
- ATES

14 XX əsrin 80-ci illərində Avropa Azad Ticarət Assosiasiyanın tərkibinə hansı ölkə daxil deyildi

- Böyük Britaniya
- İslandiya
- İsveçrə
- Fransa
- Lixtenştayn

15 Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri hansı prinsip üzərində inkişaf edir

- Mövcud problemlərə eyni yanaşma
- Sülh naminə əməkdaşlıq
- Legitimlik
- Siyasiləşmə
- İqtisadi məqsədə uyğunluq

16 Azərbaycan Respublikasının ixracının çox hissəsi hansı ölkənin payına düşür

- Almaniya
- İtaliya
- Danimarka
- ABŞ
- Belçika

17 1993-cü ildə Siyətl şəhərində aşağıda göstərilən biri iqtisadi proqramlara aid edilmir

- Makroiqtisadi sabitliyinin yaranması
- c) Texnoloqiya üzrə əməkdaşlıq
- b) Xarici investisiyalar üçün əlverişli investisiya mühitinin yaradılması
- Rəqional və qlobal ticarətin liberallaşması
- d) Azad ticarət zonaların yaradılması

18 Almaniya siyasi sistemi necə xarakterizə olunur

- Milli-mədəni muxtarriyyət
- Parlament Respublikası
- Konstitusiya monarxiyası
- Prezident Respublikası
- Müqəddəs İmperiya

19 Aşağıda göstərilən şəhərlər inzibati ələgəyə görə federal torpaglara və hügugi status baxımından region statusuna aiddir

- Berlin, Bremen
- Rostock və Kiel
- Berlin, Hamburg və Magdeburg
- Stuttgart
- Berlin, Bremen və Hamburg

20 Adambaşına düşən milli gəlirlin səviyyəsinə görə lider ölkələr sırasına aid deyil

- Xarvatiya
- İsveçrə
- Norveç
- Lüksemburq
- ABŞ

21 Yapon iqtisadi modelini belədə adlandırırlar

- Heç biri
- Ənənəvi model
- Skandinav modeli
- Asiya modeli
- Qarışiq model

22 Dünya ölkələrinin və regionların inkişaf səviyyəsinin qeyri-bərə-bərliyi hansı istiqamətlərə əsasən qiymətləndirilmir

- Milli iqtisadiyyatın rəqabət qabiliyyətinə görə
- Əhalinin savadına və xarici dil bilmək qabiliyyətinə görə
- Əmək məhsuldarlığına görə
- Elmi-texniki tərəqqinin inkişaf səviyyəsinə əsasən
- Əhalinin həyat səviyyəsinə görə

23 Aşağıda göstərilən təriflərdən hansı Yeni sənaye ölkələrə aiddir

- Heç biri
- sürətlə inkişaf edən sənaye və əhalisinin adambaşına düşən gəlir dinamikası ilə xarakterizə olunur. Onlar dünya əhalisinin 3%-ni təşkil edir və dünya gəlirinin 3%-i onların payına düşür
- kasib, lakin kapi-tal toplayan və öz sənayesini, dövlətin bazar strukturlarını inkişaf etdirən ölkələr qrupudur
- o ölkələrdir ki, ən aşağı səviyyədə sənayeləşmə kənd təsərrüfatı istehsalının məhdud mexanik-ləşməsi aşağı səviyyəli kapital qoyuluşu və əhalinin adambaşına düşən ən aşağı gəlir səviyyəsi ilə xarakterizə olunur
- yüksək texnologiya tutumlu və dərindən ixtisaslaşdırılmış sənayeyə malik ölkələrdir ki, əhalisinin adambaşına düşən gəlir səviyyəsinin yüksək olmasına götərib çıxarır.

24 Aşağıda göstərilən təriflərdən hansı inkişaf etməkdə olan ölkələrə aiddir

- Heç biri
- sürətlə inkişaf edən sənaye və əhalisinin adambaşına düşən gəlir dinamikası ilə xarakterizə olunur. Onlar dünya əhalisinin 3%-ni təşkil edir və dünya gəlirinin 3%-i onların payına düşür
- kasib, lakin kapi-tal toplayan və öz sənayesini, dövlətin bazar strukturlarını inkişaf etdirən ölkələr qrupudur
- o ölkələrdir ki, ən aşağı səviyyədə sənayeləşmə kənd təsərrüfatı istehsalının məhdud mexanik-ləşməsi aşağı səviyyəli kapital qoyuluşu və əhalinin adambaşına düşən ən aşağı gəlir səviyyəsi ilə xarakterizə olunur
- yüksək texnologiya tutumlu və dərindən ixtisaslaşdırılmış sənayeyə malik ölkələrdir ki, əhalisinin adambaşına düşən gəlir səviyyəsinin yüksək olmasına götərib çıxarır

25 Aşağıda göstərilən təriflərdən hansı inkişaf etmiş ölkələrə aiddir

- Heç biri
- o ölkələrdir ki, ən aşağı səviyyədə sənayeləşmə kənd təsərrüfatı istehsalının məhdud mexanik-ləşməsi aşağı səviyyəli kapital qoyuluşu və əhalinin adambaşına düşən ən aşağı gəlir səviyyəsi ilə xarakterizə olunur
- kasib, lakin kapi-tal toplayan və öz sənayesini, dövlətin bazar strukturlarını inkişaf etdirən ölkələr qrupudur
- sürətlə inkişaf edən sənaye və əhalisinin adambaşına düşən gəlir dinamikası ilə xarakterizə olunur. Onlar dünya əhalisinin 3%-ni təşkil edir və dünya gəlirinin 3%-i onların payına düşür
- yüksək texnologiya tutumlu və dərindən ixtisaslaşdırılmış sənayeyə malik ölkələrdir ki, əhalisinin adambaşına düşən gəlir səviyyəsinin yüksək olmasına götərib çıxarır

26 2010-ci il üçün BVF-nun məlumatlarına görə Çexiyanın ÜDM-nu göstərin

- 200 mlrd. doll. az
- 100 mlrd. doll. yaxın
- 400 mlrd. doll. Yaxın
- 700 mlrd. doll. çox

27 2010-ci il üçün BVF-nun məlumatlarına görə İranın ÜDM-nu göstərin

- 350 mlrd. doll. az
- 400 mlrd. doll. yaxın
- 100 mlrd. doll. yaxın
- 700 mlrd. doll. çox

28 2010-ci il üçün BVF-nun məlumatlarına görə Səudi ərəbistanın ÜDM-nu göstərin

- 300 mlrd. doll. az
- 100 mlrd. doll. yaxın
- 700 mlrd. doll. çox
- 400 mlrd. doll. çox

29 2010-ci il üçün BVF-nun məlumatlarına görə Türkiyənin ÜDM-nu göstərin

- 300 mlrd. doll. az
- 400 mlrd. doll. yaxın
- 100 mlrd. doll. yaxın
- 700 mlrd. doll. çox

30 2010-ci il üçün BVF-nun məlumatlarına görə Alın ÜDM-nu göstərin

- 16 trln. doll. çox
- 14 trln. doll. az
- 10 trln. doll. yaxın
- 20 trln. doll. yaxın

31 2010-ci il üçün BVF-nun məlumatlarına görə Ermənistanın ÜDM-nu göstərin

- 9 mlrd. doll. az
- 10 mlrd. doll. çox
- 5 mlrd. doll. az
- 40 mlrd. doll. yaxın

32 2010-ci il üçün BVF-nun məlumatlarına görə Gürcustanın ÜDM-nu göstərin

- 30 mlrd. doll. az
- 40 mlrd. doll. yaxın
- 50 mlrd. doll. çox
- 10 mlrd. doll. çox

33 2010-ci il üçün BVF-nun məlumatlarına görə Azərbaycanın ÜDM-nu göstərin

- 30 mlrd. doll. az
- 40 mlrd. doll. yaxın
- 50 mlrd. doll. çox
- 10 mlrd. doll. yaxın

34 2010-ci il üçün BVF-nun məlumatlarına görə Skandinaviya ölkələrində orta hesabla ÜDM-nu göstərin

- 300 mlrd. doll. az
- 400 mlrd. doll. yaxın
- 500 mlrd. doll. çox
- 100 mlrd. doll. yaxın

35 2010-ci il üçün BVF-nun məlumatlarına görə Rusyanın ÜDM-nu göstərin

- 2 trln. doll. çox]
- 20 trln. doll. yaxın
- 5 trln. doll. çox
- 1 trln. doll. çox

36 2010-ci il üçün BVF-nun məlumatlarına görə Braziliyanın ÜDM-nu göstərin

- 10 trln. doll. yaxın
- 8 trln. doll. yaxın
- 2 trln. doll. yaxın
- 5 trln. doll. yaxın
- 1 trln. doll. yaxın

37 2010-ci il üçün BVF-nun məlumatlarına görə İtaliyanın ÜDM-nu göstərin

- 2 trln. doll. yaxın
- 10 trln. doll. yaxın

- 1 trln. doll. yaxın
- 14 trln. doll. yaxın

38 2010-ci il üçün BVF-nun məlumatlarına görə Böyük Britaniyanın ÜDM-nu göstərin

- 12 trln. doll. çox
- 4 trln. doll. çox
- 2 trln. doll. çox
- 10 trln. doll. yaxın

39 2010-ci il üçün BVF-nun məlumatlarına görə Fransiya-nın ÜDM-nu göstərin

- 2 trln. doll. çox
- 3 trln. doll. çox
- 10 trln. doll. yaxın
- 14 trln. doll. az

40 2010-ci il üçün BVF-nun məlumatlarına görə Almaniya-nın ÜDM-nu göstərin

- 2 trln. doll. çox
- 3 trln. doll. çox
- 20 trln. doll. yaxın
- 10 trln. doll. yaxın

41 2010-ci il üçün BVF-nun məlumatlarına görə Yaponiyanın ÜDM-nu göstərin

- 20 trln. doll. yaxın
- 5 trln. doll. çox
- 10 trln. doll. yaxın
- 14 trln. doll. çox

42 2010-ci il üçün BVF-nun məlumatlarına görə ÇXR-ın ÜDM-nu göstərin

- 20 trln. doll. yaxın
- 5 trln. doll. çox
- 10 trln. doll. yaxın
- 14 trln. doll. çox

43 2010-ci il üçün BVF-nun məlumatlarına görə ABŞ-ın ÜDM-nu göstərin

- 20 trln. doll. Yaxın
- 5 trln. doll. az
- 10 trln. doll. yaxın
- 14 trln. doll. çox

44 Almaniya reparasiya ərclərin ödəmək üçün tətbiq edilən Daues planı 1929-cu ildə hansı yeni planı ilə əvəz olundu

- Marşal planı
- Yunq planı
- 10-illik inkişaf planı
- 5-illik inkişaf planı

45 İİ-ci Dünya Müharibəsinin sonunda Almaniyanın dövlət borcu nə qədər təşkil edirdi

- 220,3 mlrd. ABŞ dolları
- 377,2 mlrd. ABŞ dolları
- 255 mlrd. ABŞ dolları
- 152,5 mlrd. ABŞ dolları

46 İl-ci Dünya Müharibəsi ərəfəsində Almaniya dünya üzrə sənaye məhsulunun neçə faizini istehsal edirdi?

- 34%
- 21%
- 13%
- 8%

47 Fransada əsas məqsəd himayədarlıqdan açıq iqtisadiyyata keçməkdən ibarət olan üçüncü plan hansı dövrü əhatə etmişdir?

- 1956 – 1962-ci illər
- 1958 – 1961-ci illər;
- 1961 – 1964-cü illər
- 1960 – 1965-ci illər;

48 Fransada əsas məqsədi xüsusi firmaların rəqabət qabiliyyətini möhkəmlətməkdən ibarət olan ikinci plan hansı dövrü əhatə etmişdir?

- 1955 – 1960-ci illər;
- 1953 – 1956-ci illər;
- 1948 – 1958-ci illər;
- 1954 – 1957-ci illər

49 Fransada əsas vəzifəsi iqtisadiyyatın modernləşməsi və bərpa edilməsindən ibarət olan birinci plan hansı dövrü əhatə etmişdir?

- 1950 – 1955-ci illər
- 1948 – 1951 ci illər
- 1947 – 1953-cü illər;
- 1945 – 1950-ci illər;

50 Orta qəlir ölkələrin sayı

- 105
- 45
- 25
- 10
- 30

51 OPEK təşkilatı ABŞ tərəf niyə görə embargo elan etmişdir

- bütün cavablar düzdür
- Küveytə qızılı danışqlar aparırıdı
- Neft TMK yardım edirdi
- Misir müharibəsində İsrailə kömək edirdi
- Düz cavab yoxdur

52 ABŞ-da rasizm mə millətçi hərəkətin adı

- skinhead
- sionizm
- faşism
- kukkluksklan

53 Norvecdə istifadə olunan sosial-iqtisadi modeli necə adlanır

- Heç biri
- Anglo-sakson modeli
- Yapon modeli

- Alman modeli
- İsvəç modeli

54 ÇXR-nın ideologu və lideri

- Kim Çen İr
- Vey Vey
- Dən Saopin
- Mao Tsedun

55 Yaponiya və ABŞ arasında centlmen sazişi hansı malları əhatə edirdi

- metallurgiya məhsulları
- neft
- ərzag
- avtomobil
- məişət texnikası

56 ABŞ hökümətin tələbinə görə Yaponiya ÜDM neçə faizini müdafiə xərclərinə sərf edirdi

- 0,5%
- 3%
- 5%
- 1%
- 10%

57 Berlin divarın sökülməsi və Almanianın birləşməsi periodunda olan kansler

- Otto fon Bismark
- Helmut Kol
- Gerxard Şreder
- Ludvig Erxard
- Angele Merkel

58 Almanianın birləşməsində əsas rolü olan kansler

- Ludvig Erxard
- Angele Merkel
- Gerxard Şreder]
- Otto Fon Bismark
- Helmut Kol

59 İEÖ-in iqtisadi modelləri sırasına daxil deyil

- Amerikan modeli
- Çin modeli
- Yapon modeli
- İsvəç modeli
- Heç biri

60 NAFTA integrasiya grupasına hansı İEOÖ daxildir

- Cili
- Meksika
- Argentina
- Çin
- Braziliya

61 BMT-nin metodikasına görə bu və ya digər ölkəni yeni sənaye ölkələri sırasına aid etmək üçün aşağıdakı meyarlar əsas götürülür: 1) adambaşına düşən ÜDM; 2) ÜDM-nin orta illik artım tempi; 3) emaledici sənayenin ÜDM-də payı (20%-dən çox olmalıdır); 4) sənaye məhsulları ixracının həcmi və onun ümumi ixracda payı; 5) əhalinin savadlılıq səviyyəsi 6) əhalinin etnik tərkibi

- Heç biri
- 3, 4, 5, 6
- 2, 3, 4, 5
- 1, 2, 3, 4
- 1, 2, 4, 5

62 Dünya üzrə soya yağlarının əsas istehsalçı ölkələr qrupuna daxil deyil

- Danimarka
- Argentina
- Braziliya
- ABŞ
- Çin

63 Aşağıdakı ölkələrdən hansı Beynəlxalq turistlərin cəlbiniə görə aparıcı ölkələr qrupun daxil deyil

- Gürcüstan
- ABŞ
- İspaniya
- Fransa
- İtaliya

64 Aşağıdılardan hansı inkişaf etməkdə olan ölkələrin ən çox tətbiq etdikləri sənayeləşmə modelidir

- sənayeləşmənin qarşıq modeli
- xidmət sənayesi modeli
- hərbi sənaye modeli
- aqrar sənaye modeli
- innovasiya sənayesi modeli

65 Aşağıdılardan hansı inkişaf etməkdə olan ölkələrin tətbiq etdiyi sənayeləşmə modelidir

- heç biri
- aqrar sənaye modeli
- innovasiya yönümlü sənaye modeli
- İxracönümlü sənaye modeli
- emal sənayesi modeli

66 Dünya üzrə ümumi məhsul (DÜÜM) hansı valyuta ilə hesablanır

- Heç biri ilə
- Valyuta səbəti əsasında
- ABŞ dolları ilə
- Avro ilə
- Funt Sterlinq ilə

67 SDR səbətinə hansı ölkənin milli pul vahidi daxil deyi

- İngilis funt sterlinqi
- Yapon ienası
- Avro
- ABŞ dolları
- İtalyan lirası

68 İEOÖ-də iqtisadiyyatın struktur modernləşməsində əsas problemi nə təşkil edir

- İEO-lə əməkdaşlıq
- Texnoloji asılılıq
- Resurs çatışmamazlıqları
- Yüksək ixtisaslı mütəxəssislərin olmaması
- Xarici borclar

69 Müasir BİM-də İEO biznes strukturlarının fəal ekspansiyasını təmin edən əsas tədbirlər sistemi

- heç biri
- subsidiyalar
- təminatlı ixrac kreditləri
- vergi güzəştəri
- hökümətlərarası ticarət sazişləri

70 XIX əsrin sonu – XX əsrin əvvəllərində İngiltərənin iqtisadi inkişafının başlıca xüsusiyyələri aşağıdakılardan aid edilmir

- Müstəmləkəqi inhisarların ümumdünya təsərrüfatında İngiltərənin iqtisadi və siyasi mövqeyinin gücləndirilməsində həllədici amilə çevriləməsi
- Sənaye üzrə dünya bazarında hökmranlıq və güclü bankların və maliyyə oliqarxlarının yaranması
- Kapitalist inhisarlarının, xüsusi ilə də kolonial və hərbi – sənaye inhisarlarının artması
- NATO-nun üzv olması
- Kapitalın ixracının artması, o cümlədən Britaniya imperiyası (koloniyalar) daxilində və asılı ölkələrdə

71 50-ci illərə qədər Bəə-də neft yataqları kəşf olunanadək iqtisadiyyatda əsas sahələri

- avtomobil sənayesi
- dərman sənayesi
- meşəçilik və balıqçılıq
- balıqçılıq və mirvari hasilatı
- kimya sənayesi

72 1962-ci ildən hansı əmirlilik ilk olaraq neft ixrac etməyə başlamışdır

- Rəs-Əl-Heyma
- Şərca
- Dubay
- Əbu-Dabi
- Umm-Əl-Qayveyn

73 Bərabərhüquqlu əsaslarla və yüksəksəviyyəli razılığa gələn tərəflər Müstəqil Dövlətlər Birliyini formalasdırırlar mətninin yer aldığı protokol hansı tarixdə imzalanmışdır

- 21 dekabr 1991-ci il
- 15 yanvar 2000-ci il
- 7 iyun 1947-ci il
- 10 sentyabr 1945-ci il
- 20 may 1993-ci il

74 İKT-də Fələstin Muxtariyyəti də daxil olmaqla neçə müsəlman ölkəsi təmsil olunur

- 21
- 15
- 27
- 57
- 11

75 Azərbaycan Respublikasının ümumi ixrac həcmində kənt təssərrüfat məhsullarının nisbətən az payı olmasının əsas səbəbini qeyd edin

- Kreditləşmə problemi
- Sığorta sisteminin geridə qalması
- Ödəmə kəsirləri problemi
- İstehsal bazasının texniki geriliyi
- Bank zəmanətinin olmamağı

76 Azərbaycan Respublikasının idxlalının çox hissəsi hansı ölkənin payına düşür

- Türkiyə
- İtaliya
- Danimarka
- ABŞ
- Rusiya

77 Azərbaycana qarşı ermənistanın təcavüzü nəticəsində Azərbaycan kənd təsərrüfatına zərər vurulmuşdur

- 100 milyon ABŞ dolları
- 300 milyon ABŞ dolları
- 400 milyon ABŞ dolları
- 472 milyon ABŞ dolları
- 200 milyon ABŞ dolları

78 Ermənistanın təcavüzü nəticəsində Ermənistan ilə sərhəd olan dörd, Azərbaycan rayonlarına nə qədər zərər vurulmuşdur

- 720 milyon ABŞ dolları
- 600 milyon ABŞ dolları
- 472 milyon ABŞ dolları
- 925 milyon ABŞ dolları
- 460 milyon ABŞ dolları

79 Beynəlxalq istehsalın böyük hissəsi inkişaf etmiş ölkələrdə mərkəzləşmişdir, bu onunla izah olunur ki, onlarda

- bütün cavablar düzdür
- yüksək səviyyəli texniki inkişaf, aşağı dərəcəli iqtisadi risq vardır
- ən iri satış bazarları
- sıx siyasi münasibətlər
- makroiqtisadi sabitlik

80 60-70-ji illərdə Dünya bazarının neft hasilatı sektorunun konyunktura üzrə OPEK ilə Qərbin TMK qruppu mübarizə edirdi. Bu qruppa necə adlanırdı

- Böyük yeddilər
- Altı nəhəng
- Yeddi bacı
- Beş qardaş
- Üç mərkəz

81 Aşağıdakı TMK-dan hansının brendi dünyada ən bahalı brend kimi sayılır

- Nesscafe
- Marlboro
- Coca-Cola
- Pepsi
- Philips

82 General Motors Corporation kompaniyasının əsası nə vaxt qoyulmuşdur

- XX əsrin 80-ci illərində
- 1930-cu illərdə
- I dünya müharibəsi illərində
- XIX əsrin sonlarında
- II dünya müharibəsindən sonra

83 Aşağıda göstərilən tarixdə Denver şəhərində Rusiya və Böyük 7 gruppası arasında görüşü əsasında ilk dəfə müzakirələr artıq Böyük 8 formatı çərçivəsində həyəta keçirilirdi

- 2-4 iyun 1999-ci ildə
- 20-22 iyun 1997-ci ildə
- 20-22 iyul 1998-ci ildə
- 12-15 avgust 1993-ci ildə
- 16-17 sentyabr 1995-ci ildə

84 ÇXR yurisdiksiyasına Hong Kong şəhərinin qayıtması tarixi

- 1 dekabr 1993-ci ildə
- 1 avgust 1997-ci ildə
- 1 iyun 1995-ci ildə
- 1 iyul 2001-ci ildə
- 1 iyul 1997-ci ildə

85 Al ölkələrin arasında Amsterdam mügaviləsinin bağlanması tarixi

- 1 iyun 1995-ci ildə
- 20 iyun 1997-ci ildə
- 1 iyul 1997-ci ildə
- 2 oktyabr 1997
- 22 iyun 1997-ci ildə

86 Argentina, Paragvay, Urugvay və Braziliya arasında neçənci ildə GÖMİR İttifaqı həgda razılaşma qüvvəyə minmişdir

- 1995-ci ildə
- 1996-cü ildə
- 1984-cü ildə
- 1991-ci ildə
- 1993-cü ildə

87 Cənubi Koreya təsərrüfat sisteminində istehsal əlaqələrinə əsaslanmaqla iri şirkətlərin kiçik və orta şirkətlərlə birləşmədən ibarət qrupların adını göstərin

- Keyretsu
- Çebol
- Kartel
- MSG
- Südən

88 1900-ci ildə ümumi dünya məhsulu tərkibində Qərbi Avropa ölkələrinin payı neçə faiz təşkil edirdi

- 65,7%
- 36,7%
- 8,1%
- 18,3%
- 6,7%

89 Klintonun iqtisadi siyasətinin əsasını hansı iqtisadi elmin görüşlər təşkil edirdi

- dirijizm
- institusionalizm
- marksizm
- neoklassik
- neokeynsian

90 Əlcəzair qaz ehtiyatına görə dünya üzrə neçənci yeri tutur

- 8
- 6
- 11
- 5
- 1

91 Əlcəzair hansı beynəlxalq təşkilatına daxil deyil

- Afrika İttifaqı
- Al-nın assosativ üzv
- BMF
- ÜTT
- OPEC

92 Tunisin valyutası necə adlanır

- AVRO
- Krona
- Funt
- Dinar
- Dxirma

93 Argentinanın milli valyutası necə adlanır

- Sol
- Dollar
- Avro
- Peso
- Tuqrik

94 Argentina hansı grup ölkələrə daxildir

- Aqrar-industrial ölkəsi
- III dünya ölkəsi
- Industrial ölkəsi
- Aqrar ölkəsi
- İEÖ

95 Peru hansı beynəlxalq təşkilata daxildir

- VOZ
- MAGATE
- BVF
- ÜTT
- OPEC

96 Mərkəş aşağıda göstərilən təbii resursunun ixracına görə dönyanın birinci yerini tutur

- Platin

- Qızıl
- Fosfat
- Fosforit
- Mis

97 CAR-nın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Sənaye – 30.9%; Kənd Təsərrüfatı – 3,2%; Xidmət sahəsi – 65,9%
- Xidmət sahəsi – 72,6%; Sənaye – 13,4%; Kənd Təsərrüfatı – 14%
- Müxtəlif xidmətlər – 50,8%; Sənaye – 44,4%; Kənd Təsərrüfatı – 4,8%

98 CAR əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 15%; Kənd Təsərrüfatı – 40%; Xidmət sahəsi – 45%
- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- Müxtəlif xidmətlər – 46,5%; Sənaye – 27,4%; Kənd Təsərrüfatı – 26,1%
- Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%
- Xidmət sahəsi – 45%; Sənaye – 25%; Kənd Təsərrüfatı – 30%

99 Mərəkəşin əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 15%; Kənd Təsərrüfatı – 40%; Xidmət sahəsi – 45%
- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- Müxtəlif xidmətlər – 46,5%; Sənaye – 27,4%; Kənd Təsərrüfatı – 26,1%
- Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%
- Xidmət sahəsi – 50,4%; Sənaye – 30,8%; Kənd Təsərrüfatı – 18,8%

100 Misirin ixracında neçə faizi ABŞ-in payına düşür

- 15%
- 25%
- 5%
- 10%
- 40%

101 Aşağıda göstərilən ölkə Misirin əsas ixrac tərəfdaşıdır

- Livan
- İspaniya
- İtaliya
- ABŞ
- Suriya

102 Aşağıda göstərilən neft yataqları Misirə aid deyil

- Düzgün cavab yoxdur
- Ramadan
- Badri
- Sadır
- Belaim

103 Misir iqtisadiyyatı üçün hansı nəqliyyat sistemi çox ihmİyyətlidir

- Fars körfəzi
- Yeni Vadisi
- Nil
- Suet kanalı

- Sina yarımadasının nəqliyyat sistemi

#### 104 Misirin əsas ixrac məhsulu

- Avtomobil
- Bitki yağı
- Qaz
- Neft
- Pambıq

#### 105 Misirin rəsmi valütası necə adlanır

- Misir draxması
- Misir funtu
- Misir lirası
- Misir avrosu
- Misir kronası

#### 106 Misirin ÜDM-na görə dövlət borcunun miqdarı

- 9.0%
- 64.8%
- 51.3%
- 85.9%
- 74.5%

#### 107 OPEK təşkilatının aşağı səmərəli fəaliyyətinin əsas amilləri

- TMK təsiri
- üzv ölkələrin üç qitədə yerləşməsi
- siyasi birliyin olmaması
- vaxid valyutasının olmaması
- Müəyyən olunmuş kvotalardan daha çox neft istehsal etmək maraqları

#### 108 Dünyada ən iri gül istehsalçısı və ixracatçısı

- Rusiya
- Belçika
- Almaniya
- Niderland
- İtaliya

#### 109 Süd məhsullarının istehsalına görə dünyanın ikinci yeri tutan ölkəni göstərin

- Rusiya
- Belçika
- Almaniya
- Niderland
- İtaliya

#### 110 Polşanın əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Müxtəlif xidmətlər – 46,5%; Sənaye – 27,4%; Kənd Təsərrüfatı – 26,1%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- Xidmət sahəsi – 50.4%; Sənaye – 30,8%; Kənd Təsərrüfatı – 18.8%
- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%

#### 111 ABŞ-ın əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- Müxtəlif xidmətlər – 46,5%; Sənaye – 27,4%; Kənd Təsərrüfatı – 26,1%
- Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%

112 ərazi həcmində görə hansı ölkə Avropada birinci yeri tutur

- Fransa
- Belorusiya
- Almaniya
- Rusiya
- Ukrayna

113 ərazi həcmində görə hansı ölkə Avropada ikinci yeri tutur

- Fransa
- Belorusiya
- Almaniya
- Rusiya
- Ukrayna

114 İsveçin ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Xidmət sahəsi – 70,2%; Sənaye – 28%; Kənd Təsərrüfatı – 1,8%

115 Norvecin ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 43 %; Kənd Təsərrüfatı – 1.9 %; Xidmət sahəsi – 55.1%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%

116 Hansı əraziyə görə Norvec və Rusiya arasında ərazi qarşışdırması mövcuddur

- Xeryedalen
- Abxaziya
- Kuril adaları
- Şpitsbergen
- Canubi Osetiya

117 Neçənci ildə Norvec İsveçdən müstəqillik əldə etmişdir

- 1917-ci ildə
- 1905-ci ildə
- 1814-cü ildə
- 1937-ci ildə
- 1537-ci ildə

118 Neçənci ildə Norvec Danimarkadan müstəqillik əldə etmişdir

- 1917-ci ildə
- 1905-ci ildə
- 1814-ci ildə

- 1397-ci ildə
- 1537-ci ildə

119 Aşağıda göstərən hansı ölkə Pirenneya aramadasının 80%-də yerləşir

- Fransa
- İtaliya
- Portugaliya
- İspaniya
- Yunanistan

120 Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Yaponiya hansı qruppaya daxildir

- İnkışaf etmiş ölkə
- Təbii resurslar istehsal edən ölkələr
- Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
- Emal edici və elmi tutumlu sahələr
- Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə

121 Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə İtaliya hansı qruppaya daxildir

- İnkışaf etmiş ölkə
- Təbii resurslar istehsal edən ölkələr
- Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
- Emal edici və elmi tutumlu sahələr
- Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə

122 Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Rusiya hansı qruppaya daxildir

- İnkışaf etmiş ölkə
- Təbii resurslar istehsal edən ölkələr
- Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
- Emal edici və elmi tutumlu sahələr
- Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə

123 Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Braziliya hansı qruppaya daxildir

- Emal edici və elmi tutumlu sahələr
- Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə
- Təbii resurslar istehsal edən ölkələr
- Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
- İnkışaf etmiş ölkə

124 Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə ABŞ hansı qruppaya daxildir

- İnkışaf etmiş ölkə
- Təbii resurslar istehsal edən ölkələr
- Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
- Emal edici və elmi tutumlu sahələr
- Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə

125 Beynəlxalq ixtisaslaşmanın təsnifləşməsi və dünya bazarında iştirakına görə Kanada hansı qruppaya daxildir

- Inkişaf etmiş ölkə
- Təbii resurslar istehsal edən ölkələr
- Kənd-təsərrüfat məslulları istehsal edən ölkələr
- Emal edici və elmi tutumlu sahələr
- Yuxarıda göstərilən bütün məhsulları istehsal edən ölkə

126 YSÖ – rin iqtisadi inkişaf modeli necə adlanır

- Düzgün cavab yoxdur
- Təmərküzləşmiş modeli
- “Axsayan” ördəklər
- “Uçan” ördəklər
- Sosial-bazar modeli

127 Aşağıdakılardan biri Yaponiyanın iqtisadi inkişafı və yüksəlişinin əsas amilidir

- Ənənəvi sahələrin inkişafına görə
- Cənubi Koreyanın hesabına
- Çinin hesabına
- Xarici borcların daha səmərəli istifadə edilməsi
- Dünya İqtisadiyyatının inkişafına görə

128 SSSR-in dağıılması haqda və MDB qruppasının yaranması haqda qərar harda alınmışdır

- Kiev
- Hyu Vest
- Belovej Puşyası
- Bretton Vuds
- Moskva

129 Avrozonaya daxil olan ölkələrin sayı

- 25
- 16
- 27
- 12
- 17

130 ABŞ-in iqtisadi yüksəlişə nail olunması periodu

- İrak Müharibəsindən sonra
- Vyetnam Müharibəsindən sonra
- II Dünya Müharibəsindən sonra
- I Dünya Müharibəsindən sonra
- Şimal-Cənub Müharibəsindən sonra

131 Hansı ölkədə çartizm adlı bir hərəkət baş vermişdir

- Çin
- B.Britaniya
- Almaniya
- Rusiya
- Kanada

132 Aİ-na 2004-cü ildən sonra gəbul olunmuş ölkə

- Norveç
- Makedoniya
- Portuqaliya

- Yunanıstan
- Belçika

133 Hansı ölkə ABŞ-nın əsas iqtisadi partnyoru kimi sayılır

- Çin
- B.Britaniya
- Almaniya
- Rusiya
- Kanada

134 Böyük Britaniyanın Avropa İttifaqına qəbul olunması tarix

- 1995-ci il
- 1979-cu il
- 1973-cü il
- 1993-cü il
- 1986-cı il

135 Aşağıda göstərilən ölkələrdə dörd rəsmi dili mövcuddur

- İsveç
- İsveçrə
- İtaliya
- Almaniya
- Yeni Zelandiya

136 İsveçrənin dövlət statusu

- Muxtariyyət
- Konfederasiya
- Respublika
- Konstitusiya monarxiyası
- Federasiya

137 Estonianın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Sənaye – 26,7%; Kənd Təsərrüfatı – 6%; Xidmət sahəsi – 67,3%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%

138 Litvanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- Sənaye – 32,9%; Kənd Təsərrüfatı – 7,6%; Xidmət sahəsi – 59,4%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%

139 Latviyanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Xidmət sahəsi – 70,2%; Sənaye – 25.3%; Kənd Təsərrüfatı – 4,5%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%

140 ABŞ-in əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%

- Kənd Təsərrüfatı – 4%; Sənaye – 21%; Xidmətlər – 75%
- Sənaye – 22.9%; Kənd Təsərrüfatı – 0,7%, Xidmət sahəsi – 76,4%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%

141 Kanadanın əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 24.8%; Kənd Təsərrüfatı – 12.2%; Xidmət sahəsi – 53%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Kənd Təsərrüfatı – 2.5%; Sənaye – 19.5%; Xidmətlər – 78%
- Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3.5%; Xidmət sahəsi – 60,4%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%

142 Meksikanın əməkqabiliyyətli əhalinin məşqulluğ strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Kənd Təsərrüfatı – 4%; Sənaye – 31%; Xidmətlər – 75%
- Müxtəlif xidmətlər – 58%; Sənaye – 24.4%; Kənd Təsərrüfatı – 18%
- Sənaye – 24.8%; Kənd Təsərrüfatı – 2.2%; Xidmət sahəsi – 73%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Sənaye – 36,1%; Kənd Təsərrüfatı – 3.5%; Xidmət sahəsi – 70,4%

143 Avstraliyanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 24.8%; Kənd Təsərrüfatı – 14%; Xidmət sahəsi – 57%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3.5%; Xidmət sahəsi – 70,4%;
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%

144 Yaponianın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 24.8%; Kənd Təsərrüfatı – 14%; Xidmət sahəsi – 61%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Sənaye – 25,3%; Kənd Təsərrüfatı – 1,3%; Xidmət sahəsi – 73,4%

145 Laosun ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Sənaye – 24.8%; Kənd Təsərrüfatı – 2.2%; Xidmət sahəsi – 73%
- Xidmət sahəsi – 25.4%; Sənaye – 26%; Kənd Təsərrüfatı – 48.6%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%

146 Cənubi Koreyanın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%
- Sənaye – 24.8%; Kənd Təsərrüfatı – 2.2%; Xidmət sahəsi – 73%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Müxtəlif xidmətlər – 50.8%; Sənaye – 44.4%; Kənd Təsərrüfatı – 4.8%;
- Sənaye – 14%; Kənd Təsərrüfatı – 25%; Xidmət sahəsi – 52%

147 Çinin ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 24.8%; Kənd Təsərrüfatı – 2.2%; Xidmət sahəsi – 73%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- Müxtəlif xidmətlər – 70,6%; Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3,3%
- Kənd Təsərrüfatı – 14.4%; Sənaye – 53.1%; Xidmətlər – 32.5%
- Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%

148 İranın ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Sənaye – 24.8 %; Kənd Təsərrüfatı – 2.2 %; Xidmət sahəsi – 73%
- Sənaye – 37%; Kənd Təsərrüfatı – 11%; Xidmət sahəsi – 52%
- Müxtəlif xidmətlər – 70,6%; Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3,3%
- Kənd Təsərrüfatı – 27%; Sənaye – 48%; Xidmətlər – 25%
- Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%

149 İndoneziyanın əsas sənaye sahəsini göstərin

- kimya sənayesi
- neft sənayesi
- mədənçixartma sənayesi
- ərzag məhsulları istehsalı
- avtomobil sənayesi

150 Hindistan əhali sayına görə hansı ölkədən sonra ikinci yeri tutur

- ABŞ
- BƏΘ
- Çin
- Avstraliya
- Rusiya

151 İsrail iqtisadiyyatı hansı sahələr üzrə ixtisaslaşışdır

- kimya sənayesi
- neft sənayesi
- elmtutumlu sahələr
- ərzag məhsulları istehsalı
- avtomobil sənayesi

152 Aşağıda göstərilən ölkələrdən hansı ən çox neft ixrac edir

- ABŞ
- BƏΘ
- Rusiya
- Səudiyyə Ərbəstan
- İran

153 Aşağıda göstərilən ölkələrdən hansı ən çox neft idxlərdir

- ABŞ
- Çin
- Hindistan
- Yaponiya
- Al

154 Aşağıda göstərilən ölkələrdən hansı ən çox neft istehlak edir

- ABŞ
- Çin
- Hindistan
- Yaponiya
- Al

155 Aşağıda göstərilən variantlardan əsas ticarət yolu kimi hesab olunmur

- Transsib

- Yunan ticarət yolu
- İpək yolu
- Roma ticarət yolu
- Afrika ticarət yolu

156 Aşağıda göstərilən şirkətlərdən hansı Singapurun TMK-rına aid deyil

- Novartis AG
- Fraser & Neave, Limited
- Keppel Corporation, Limited
- San Miguel Corp
- Want Want Holdings

157 Aşağıda göstərilən şirkətlərdən hansı Braziliyanın TMK-rına aid deyil

- Novartis AG
- Petroleo Brasiliero
- Souza Cruz
- Saudi Basic Industries Corp
- Companhia Cervejaria Brahma

158 Venesuelanın ən iri TMK hansı sahələr üzrə ixtisaslaşmışdır

- avtomobil
- ərzag və yeyinti məhsulları
- farmateftika
- neft
- Elektronika

159 İpək yolu nə vaxt yaradılmışdır

- 20 E.Ə
- 10 E.Ə
- 5 E.Ə
- 2 E.Ə
- 50 E.Ə

160 ABŞ ÜDM-da kənt təsərrüfatının xüsusi çəkisi neçə faizdir

- 7%
- 4,5%
- 2,7%
- 9%
- 5%

161 Dünyanın ÜDM-da ABŞ-ın payı neçə faizdir

- 20%-dan çox
- 55% qədər
- 50% qədər
- 35% qədər
- 60% qədər

162 Adları sadalanan ölkələrdən hansı öz iqtisadi potensialına görə dünyada 2-ci yer tutur

- Rusiya
- Çin
- Yaponiya
- Böyük Britaniya

Almaniya

163 Hal-hazırda Avropa İttifaqına neçə ölkə daxildir

- 27
- 25
- 14
- 12
- 18

164 Yüksek gəlir səviyyəsi olan ölkələrin aşağıda göstərilən sayı keçir

- 50
- 25
- 56
- 10
- 45

165 Dünya Bankın təsnifatına əsasən gəlir səviyyəsinə görə ölkələr neçə qrupa bölünür

- 9
- 6
- 5
- 4
- 7

166 Göstərilən ölkələrdən hansı dünyadan ən yoxsul ölkələri siyahısına daxildir

- Efiopiya
- Konqo
- Eritriya
- Hindistan
- Vyetnam

167 XX əsrin sonunda dünya informasiya xidmətləri bazarının başlıca subyekti

- Almaniya
- Çin
- ABŞ
- Böyük Britaniya
- Rusiya

168 Dünya üzrə düyünün əsas idxalatçı əlkələr qrupuna aiddir

- Nigeriya
- Yunanıstan
- Argentina
- Portuqaliya
- Polşa

169 Dünya üzrə qarğıdalının əsas ixracatçıları sırasına daxil deyildir

- Türkiyə
- Çin
- Argentina
- ABŞ
- Braziliya

170 Dünya üzrə buğdanın əsas idxalatçı əlkələri qrupuna daxil deyildir

- Avstraliya
- Orta Şərq
- Cənub Şərqi Asiya
- Şimali Afrika
- MDB

171 Dünya üzrə Daş kömürün əsas ixracatçıları sırasına daxil deyildir

- Sinqapur
- İndoneziya
- Çin
- Avstraliya
- Cənubi Afrika

172 Aşağıdakılardan hansı birinci nəsil yeni sənaye ölkələri sırasına aid deyil

- Malayziya
- Argentina
- Cənubi Koreya
- Sinqapur
- Braziliya

173 Aşağıdakılardan hansı ikinci nəsil yeni sənaye ölkələri sırasına aid deyil

- Honq-Konq
- Tailand
- Hindistan
- Malayziya
- Çili

174 Aşağıdakılardan hansı ikinci və üçüncü nəsil yeni sənaye ölkələri sırasına aid deyil

- Sinqapur
- Türkiyə
- Kipr
- Tunis
- İndoneziya

175 Aşağıdakılardan hansı dördüncü nəsil yeni sənaye ölkələri sırasına aiddir

- Türkiyə
- Tunis
- Çin
- Cənubi Koreya
- Çili

176 Aşağıda göstərilən şirkətlərdən hansı Meksikanın TMK-rına aid deyil

- Novartis AG
- Cemex
- Gruma
- YPF
- Vitro

177 Sənayenin yerləşməsi nəzəriyyəsinin banisi

- D. Rikardo
- A. Veber
- M.V. Lomonosov

- V. Laundxard
- Heç biri

178 Əhalinin yerləşməsi nəzəriyyəsinin banisi

- Heç biri
- V. Kristaller
- V.I. Vernadskiy
- V. Laundxard
- M.V. Lomonosov

179 Aşağıda göstərilən hansı ölkələrdə dünyanın ən iri meşə resursları mövcuddur

- Norvec
- Çin
- Hindistan
- Rusiya
- Finlandiya

180 Aşağıda göstərilən hansı ölkələrdə dünyanın ən iri torpaq ehtiyatları mövcuddur

- Kanada
- Argentina
- Rusiya
- Çin
- Hindistan

181 Aşağıda göstərilən hansı ölkələrdə dünyanın ən böyük əlvan metalların ehtiyatları mövcuddur

- Heç biri
- MDB ölkələrdə
- Inkişaf etməkdə olan ölkələrdə
- İqtisadi inkişaf etmiş ölkələrdə
- Tranzitiv ölkələrdə

182 Aşağıda göstərilən hansı ölkələrdə dünyanın ən böyük mis filizi ehtiyatları mövcuddur

- Heç biri
- Yaponiya, CAR, Fransa
- Yaponiya, İtaliya, Böyük Britaniya
- Çili, ABŞ, Avstraliya
- ABŞ, BƏƏ, Səudi Ərəbistan

183 Aşağıda göstərilən hansı ölkələrdə idxlə nefti istifadə olunur

- Heç biri
- Yaponiya, CAR, Fransa
- Yaponiya, İtaliya, Böyük Britaniya
- CAR, Norvec, Yaponiya
- Çin, Yaponiya, Türkmenistan

184 Aşağıda göstərilən dünyadan ən çox təbii gaz ehtiyatları hansı ölkələrdə mövcuddur

- Heç biri
- Rusiya, Kanada, ABŞ
- ABŞ, BƏƏ, Səudiyyə Ərəbistan
- Rusiya, İran, Qatar
- Norvec, Azərbaycan, Kazaxıstan

185 Aşağıda göstərilən Asiyanın hansı üç ölkəsi əhali sayına görə ən böyükdür

- Heç biri
- Çin, Hindistan, İndoneziya
- Hindistan, İndoneziya, Pakistan
- Çin, Hindistan, Yaponiya
- İndoneziya, Pakistan, Malayziya

186 Aşağıda göstərilən Qərbi Avropanın hansı üç ölkəsi əhali sayına görə ən böyükdür

- Heç biri
- Almaniya, İtaliya, İspaniya
- Almaniya, Böyük Britaniya, Fransa
- Böyük Britaniya, Yunanistan, Fransa
- Böyük Britaniya, Portugaliya, Fransa

187 Aşağıda göstərinlərindən hansı kontinental daxili ölkələrə aiddir

- Gürcüstan
- Meksika
- Kanada
- Niger
- Azərbaycan

188 Ölkələrin təsnifləşməsində yarımadalı ölkələrə aid deyil

- Fransa
- İndoneziya
- Norvec
- Hindistan
- İtaliya

189 Dünya təsərrüfatı coğrafiyasında ən iri ərazi bütövliyi

- Ölkə
- Iqtisadi rayon
- Region
- Subregion
- Inzibati rayon

190 1989-1999-ci illərdə Avropa xəritəsində baş vermiş dəyişiklikləri göstərin

- Heç biri
- Slovenyanın, Xorvatianın, Bosniya və Qersegovinanın, Makedonianın yaranması
- Finlyandianın yaranması
- Avstro-Majaristanın dağıılması
- Polşanın və Macarıstanın yaranması

191 Avropada monarxiyaları ölkələri göstərin

- Heç biri
- Lyuksemburg, Vatikan, İrlandiya, Böyük Britaniya, Danimarka
- Isveç, Niderland, Danimarka, İspaniya, Belçika
- Belçika, İsveçrə, Böyük Britaniya, Danimarka, İspaniya
- Belçika, İsveçrə, Böyük Britaniya, Lixtensteyn, Finlyandiya

192 1998-ci ildə kansler Q.Şreder iqtisadi liberallaşma programı çərçivəsində hansı tədbirləri nəzərdə tutmuşdur

- heç biri
- şirkətlərdən vergilərin azaldılması, əmək haqqına olan xərclərin azaldılması
- iqtisadiyyatın ictimai bölməsinin modernləşdirilməsi
- şirkətlərin mənfəət vergisinin artırılması, xarici kapitalın cəlb edilməsi
- iş günü həddinin dəyişilməsi

193 L.Exardın sözlərinə görə bazarın əsas sıfətini kim müəyyən etməlidir

- heç biri
- inhisarlar
- alıcı
- sosial dövlət
- sahibkarlar timsalında azad rəqabət

194 Aparılan iqtisadi islahatlar nəticəsində Almaniyada 1954-cü ildə 1936-cı ilə nisbətən istehsalın həcmi

- 10 dəfə artmışdır
- 2 dəfə artmışdır
- 1,5 dəfə azalmışdır
- dəyişməz qalmışdır
- 8,5 dəfə artmışdır

195 L.Exard hansı islahatları keçirmiştir

- bütün cavablar düzgündür
- azad rəqabət və sahibkarlığın inkişafı üçün inhisarçılığın ləğv edilməsi islahatını
- sərbəst qiymətlərə keçid məqsədilə qiymət islahatını
- pul islahatını
- agrar islahatları

196 1948-ci il iyun ayının 21-də Almaniyada hansı əhəmiyyətli iqtisadi hadisə baş vermişdir

- Heç biri
- Almaniyada "Marshall planı" üzrə yardım dayandırılmışdır
- Pul vahidi Reyxmarka Doyçmarka ilə əvəz edilmişdir
- AFR-in Milli Bankı yaradılmışdır
- Almaniya ilə Fransa arasında iqtisadi əməkdaşlıq haqqında Memorandum imzalanmışdır

197 1923-cü ildə Almaniyada pul islahatını həyata keçirmək üçün hansı bank yaradılmışdır

- Almaniya İnvestisiya Bankı
- Almaniya Milli Bankı
- Ümmümalmaniya Mərkəzi Bankı
- Heç biri
- Renta Bankı

198 İqtisadi potensialı xarakterizə edən aşağıdakı göstəricilərdən Almaniya Federativ Respublikası hansına malik deyildir

- hec biri
- zəngin təbii sərvətlərə
- əlverişli kənd təsərrüfatına
- yüksək keyfiyyətli insan kapitalına
- böyük həcmdə qızıl-valyuta ehtiyatına

199 II-ci Dünya Müharibəsindən sonrakı dövrdə Almaniya iqtisadiyyatının bərpası hansı dövlət xadiminin adı ilə bağlıdır

- heç biri

- Gerkard Şreder
- Lüdvik Erxard
- Otto fon Bismark
- Fon Qindenburq

200 1933-cü ildə Almaniyada hakimiyyətə gəlmiş faşizmin iqtisadi siyasətinin əsas məzmunu nədən ibarət idi

- bütün cavablar düzgündür
- əhalinin sosial rifahının yüksəlməsindən
- xarici borcların qaytarılmasından
- ümumi hərbiləşmədən
- kənd təsərrüfatının dirçəldilməsindən
- investisiyaların yüksəlməsindən

201 Daues planına əsasən Almaniya hərbi təzminatı hansı mənbədən ödəməli idi

- hec biri
- Almaniya dəmir yolundan olan gəlirlər
- xüsusi istiqrazların buraxılması
- müəyyən dolayı vergilər, sənayenin vergiyə cəlb edilməsi
- agrar islahatlar

202 1933-1939-cu illər ərzində Almanyanın iqtisadiyyatına ziyan vuran hərbi xərcləri nə qədər artmışdır

- hec biri
- 17 dəfə
- 22 dəfə
- 3,5 dəfə
- 5 dəfə

203 Almaniyada müharibəyə hazırlıq və iqtisadiyyatın səfərbər edilməsi məqsədilə 1934-cü ilin yanварında hansı qanun qəbul edilmişdir

- “İşsizliyin ləğv edilməsi haqqında”
- “Milli əməyin təşkili haqqında“
- “İşçi qüvvəsinin səfərbər edilməsi haqqında”
- “Əməyin səfərbərliyi haqqında”
- hec biri

204 Almanyanın müasir sənaye sahələrindən yüksək rəqabət qabiliyyətli sahələr hansılardır

- bütün suallar düzdür
- kimya, əczaçılıq və ətriyyat-kosmetika sənayesi
- elektrotehnika sənayesi
- qara metallurgiya və avtomobilqayırma
- nəqliyyat maşınqayırması və ümumi maşınqayırma

205 Müasir Almanyanın ÜDM-un neçə faizi kənd təsərrüfatının ( emal ilə birlikdə) payı hesabına formalaşır

- 36%
- 8%
- 12%
- 2%
- 14%

206 Müasir Almaniyada iqtisadiyyatın hansı modeli mövcuddur

- rəqabətqabiliyyətli iqtisadiyyat

- sosialist iqtisadiyyatı
- sosial bazar iqtisadiyyatı
- inhisarçı kapitalizm
- qarışık iqtisadiyyat

207 Fransa iqtisadiyyatında cəmi ixrac ÜDM-un neçə faizini təşkil edir

- təxminən 35%-ni
- təxminən 67%-ni
- təxminən 24%-ni
- təxminən 55%-ni
- təxminən 135%-ni

208 Fransa hansı sənaye istehsalı sahələri üzrə dünyada birincidir

- heç biri
- gəmiqayırma, balıq emalı
- əczaçılıq, dəqiq cihazqayırma, kimya sənayesi
- sürətli qatar, raket, təyyarə istehsalı
- ümumi maşınqayırma, avtomobil istehsalı

209 Fransada əsas məqsədi beynəlxalq miqyaslı milli şirkətlərin yaradılması və yiğim normasının artırılmasından ibarət olan altıncı plan hansı dövrü əhatə etmişdir

- 1971 – 1984- ci illər
- 1970 – 1977- ci illər
- 1969 – 1974- cü illər
- 1968 – 1973- cü illər
- 1971 – 1975- ci illər

210 Aşağıdakı ifadələrdən hansı reallığı düzgün əks etdirir

- Fransanın bank sistemində 800 bank mövcuddur, bunlardan 8-i dünyanın 30 böyük bankına daxildir
- Fransanın bank sistemində 150 bank mövcuddur, bunlardan 15-i dünyanın 30 böyük bankına daxildir
- Fransanın bank sistemində 400 bank mövcuddur, bunlardan 5-i dünyanın 50 böyük bankına daxildir
- Fransanın bank sistemində 50 bank mövcuddur, bunlardan 3-ü dünyanın 50 böyük bankına daxildir
- Fransanın bank sistemində 800 bank mövcuddur, bunlardan 8-i dünyanın 100 böyük bankına daxildir

211 Fransada ÜDM-un hansı hissəsi sosial məqsədlərə xərclənir

- təxminən 65%-i
- təxminən 55%-i
- təxminən 30%-i
- 1/5 hissəsi
- təxminən 85%-i

212 Aşağıda göstərilən iqtisadi qurumlardan hansının mənzil-qərargahı Parisdə yerləşir

- OPEK
- İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatı
- Beynəlxalq Yenidənqurma və İnkışaf Bankının (Dünya Bankı)
- Beynəlxalq Valyuta Fondunun (BVF);
- Ümumdünya Ticarət Təşkilatı (ÜTT)

213 Fransada dövlətin iqtisadi proseslərə ciddi müdaxiləsindən ibarət olan həyata keçirilən iqtisadi siyaset necə adlanırdı

- heç biri
- “neoliberalizm”

- “dirijizm”
- “marjinalizm”
- “monetarizm”

214 1946-ci ildən Fransada dövlətin iqtisadiyyata müdaxiləsi məqsədilə hansı xüsusi orqan yaradılmışdır

- Mərkəzi iqtisadi komitə
- “Dövlət Plan komitəsi”
- “İqtisadi Planlaşdırma Nazirliyi”
- “Planlaşdırma üzrə baş komissarlıq”
- “Planlaşdırma Departamenti”

215 II-ci Dünya Müharibəsindən sonra neçənci ildən başlayaraq Fransa iqtisadiyyatında yüksəliş dövrü başlanılmışdır

- 1970-ci ildən
- 1954-cü ildən
- 1950-ci ildən
- 1948-ci ildən
- 1963-cü ildən

216 Fransa aşağıdakılardan hansının əsasını qoymuşdur

- Heç biri
- Avropa İttifaqının
- Beynəlxalq Valyuta Fondunun
- Ümumdünya Ticarət Təşkilatının
- Beynəlxalq Atom Enerjisi Təşkilatının

217 Schwerin torpaqların paytaxtı aşağıdakılardan hansıdır

- Hesse
- Mecklenburg-Vorpommern
- Saksoniya-Anhalt
- Schleswig-Holstein
- Bu da bütün şəhər kapital deyil

218 Almanıyanın rəsmi adı hecə adlanır

- Almaniya
- Almaniya Respublikası
- ADR
- Almaniya Federativ Respublikası
- Almaniya Federasiyası Respublikası

219 Aşağıda qeyd olunan əsas maşınqayırma regionlara aid deyil

- Avstraliya
- Şərqi və Cənub-Şərqi Asiya regionu
- Qərbi Avropa
- Şimali Amerika
- MDB ölkələri

220 TMK-ın fəaliyyəti üçün daha çox cəlbedici olan ölkələrin adını çəkin

- bütün cavablar düzgündür
- Tranzitiv ölkələr
- inkişaf etməkdə olan ölkələr
- inkişaf etmiş ölkələr

YSÖ

221 Aşağıda göstərilən şirkətlərdən hansı Böyük Britaniyanın TMK-rına aid deyil

- GlaxoSmithKline Plc
- Eli Lilly And Corp
- Vodafone Group Plc
- BP Plc
- HSBC Holdings Plc

222 Aşağıda göstərilən şirkətlərdən hansı ABŞ-ın TMK-rına aid deyil

- Dell Inc
- BP
- Exxon Mobil Corp
- General Elektrik Co
- Home Depot Inc

223 Aşağıdakı TMK-dan hansı Almaniyaya məxsus deyildir

- Xyöxst
- Yunilever
- Siemens
- Bayer
- Basf

224 Yaponiyada tikinti, metallurgiya, gəmiqayırma və digər sənaye sahələrində, həmçinin ticarətdə sürətli artım hansı illəri nəzərə çarpar

- 1941-1945-ci illər
- 1889-1913-ci illər
- 1924-1926 -ci illər
- 1894-1895-ci illər
- 1995-1998-ci illər

225 Yapon-Çin müharibəsi neçənci illərdə baş vermişdir

- 1941-1945-ci illər
- 1889-1913-ci illər
- 1894-1895-ci illər
- 1995-1998-ci illər
- 1929-1931-ci illər

226 Yaponianın konstitusiyası neçənci ildə qəbul olunmuşdur

- 1945-ci il
- 1973-ci il
- 1889-ci il
- 1995-ci il
- 1929-ci il

227 90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponianı batan günəş ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi

- iyenənin məzənnəsinin aşağı düşməsi ilə
- Məcmu daxili məhsulun dinamikasının aşağı düşməsi ilə
- cinayətkarlığın çoxalması ilə
- işsizliyin artması ilə
- yapon iqtisadiyyatına xarici kapitalın təsiri ilə

228 NAFTA regional iqtisadi blokuna hansı ölkə daxil deyildir

- Heç biri
- Argentina
- Kanada
- ABŞ
- Meksika

229 Yeni sənaye ölkələrinin birinci dalğasına aid deyil

- Honkonq
- Pakistan
- Koreya Respublikası
- Tayvan
- Sinqapur

230 Çində iqtisadi islahatlar hansı dövrdən həyata keçirilir

- 1990-cı illərin sonundan
- 1990-cı illərin əvvəlindən
- 1980-ci illərin ortasından
- 1970-ci illərin sonundan
- 1990-cı illərin ortasından

231 Çinin yanacaq-energetika bazasının əsasını hansı məhsul təşkil edir

- Hidroenergetika
- Kömür
- Qaz
- Neft
- Uran

232 Müasir mərhələdə Yaponiya üçün ən vacib idxal məhsulu hansıdır

- Yüngül sənaye məhsulları
- Texnologiya
- Xarici kapital
- Ərzaq
- Xammal və enerci daşıyıcıları

233 Müasir dünya iqtisadiyyatında

- Postsosialist dövlətlər aparıcı qüvvəyə çevrilir
- Regional qruplaşmalar dağılır
- Lider ölkələr dəyişilir
- Lider ölkələr əvvəlki dövrdə olduğu kimi qalır
- Ölkələrin sabit birlikləri mövcuddur

234 Yaxın və Orta Şərqi regionun dünya neft hasilatı sənayesində xüsusi çəkisini göstərən rəqəmlərdən hansı düzgündür

- 60%-ə qədər
- 40%-ə qədər
- 50%-ə qədər
- 30%-ə qədər
- 70%-ə qədər

235 MERKOSUR-iqtisadi integrasiya qruplaşmasına daxil deyildir

- Uruqvay
- Paraqvay
- Braziliya
- Argentina
- Venesuela

236 Aşağıda adı çəkilən Mərkəzi Asiya ölkələrindən hansı türkdilli ölkə deyil

- Qırğızıstan
- Tacikistan
- Özbəkistan
- Qazaxıstan
- Türkmenistan

237 Aşağıda adı çəkilən ölkələrdən hansı tranzitiv ölkə deyildir

- Çexiya
- Makedoniya
- Polşa
- Özbəkistan
- Yunanıstan

238 MDB məkanında ÜDM-si xarici borcunu ödəməyən ölkə hansıdır

- Tacikistan
- Ermənistən
- Özbəkistan
- Moldova
- Qırğızıstan

239 Xarici borc problemi çox təhlükəli xarakter daşıyır

- Tayvan üçün
- Sinqapur üçün
- Asiyanın yeni sənaye ölkələri üçün
- Bütün yeni sənaye ölkələri üçün
- Argentina üçün

240 Yeni sənaye ölkələrindən hansını həm də yeni sənaye-aqrar ölkəsi kimi xarakterizə etmək olar

- Cənubi Koreyanı
- Braziliyanı
- Tayvanı
- Sinqapuru
- Honkoqnu

241 Yeni sənaye ölkələrindən hansı həm də bazar iqtisadiyyatlı sənayecə inkişaf etmiş ölkə kimi qəbul olunur

- Argentina
- Tayvan
- Braziliya
- Malayziya
- Cənubi Koreya

242 90-cı illərdə Çində tutulan idxal rüsumlarının faktiki səviyyəsi

- idxalın dəyərinin 25-30%-ni təşkil edirdi
- idxalın dəyərinin 15-20%-ni təşkil edirdi

- idxlının dəyərinin 10-15%-ni təşkil edirdi
- idxlın dəyərinin 2-3%-ni təşkil edirdi
- idxlın dəyərinin 20-25%-ni təşkil edirdi

243 Çində istehsalın prioritət inkişafının maliyyələşdirilməsi əsasən aşağıdakıların hesabına baş verir

- fərdi investorların
- xarici investisiyaların
- büdcədənkənar fondlarının
- dövlət bütçəsinin vəsaitlərinin
- «yardım» proqramlarının

244 Tokio qiymətli kağızlar bazarı hazırda

- dünyanın 10 ən iri qiymətli kağızlar bazarına daxildir
- ancaq Nyu-York qiymətli kağızlar bazarından geri qalır
- ancaq London qiymətli kağızlar bazarından geri qalır
- dünyada ən iri bazardır
- dünyanın 3 ən iri qiymətli kağızlar bazarına daxildir

245 Proteksionizm və liberallaşdırma arasında xarici iqtisadi siyaset seçimi asılıdır

- kommunikasiya vasitələrinin inkişaf dərəcəsindən
- təbii resursların mövjudluğundan
- elmi-texniki potensialın vəziyyətindən
- ölkənin coğrafi vəziyyətindən
- ölkədəki konkret siyasi-iqtisadi vəziyyətdən

246 Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində integrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir

- Makroiqtisadiyyat
- Ailə təhlükəsizliyi
- İdman
- Mədəniyyət
- Xarici ticarət

247 Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır

- Gömrük ittifaqının yaradılması müqaviləsində
- Vahid Avropa Aktında
- AVRATOM-un yaranması müqaviləsində
- Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
- Kəmür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində

248 Şuman planına daxil deyildir

- Hərbi sənayeyə beynəlxalq nəzarətin həyata keçirilməsi
- Almaniya və Fransanın kəmür və metallurgiya sənayesinin idarə edilməsinin fövqəl milli orqana verilməsi təklifi
- BENİLUKS gömrük ittifaqının yaradılması təklifi
- Kəmür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
- Ümumi bazarın yaradılması ideyası

249 Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri ilk növbədə hansı ölkələrə yönəlmışdır

- MDB ölkələrinə
- Yaxın Şərq ölkələrinə
- Uzaq xarici dövlətlərə

- İnkişaf etmiş ölkələrə
- Cənubi Asiya ölkələrinə

250 Aşağıda göstərilən hansı şəhər tarixən dünyanın aparıcı maliyyə mərkəzi kimi sayılır

- Moskva
- Cenevrə
- London
- Paris
- Brüssel

251 Hansı ölkə Avropa İttifaqının üzvü deyildir

- Danimarka
- Portuqaliya
- Kipr
- Böyük Britaniya
- Norvec

252 ABŞ-in dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır

- Daxili bazarın miqyası və elmi-texniki potensial
- Güclü hakimiyyət
- Qlobal milli maraqların mövcudluğu
- Güclü hərbi-sənaye kompleksi
- Daxili məcmu məhsulun həcmi

253 Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir

- Təkrar idxlərin həcmi
- Daxili məcmu məhsul
- Məcmu milli məhsul
- Təkrar ixracın həcmi
- Xarici ticarət kvotası

254 Hansı ölkə ABŞ-in əsas ticarət partnyoru kimi sayılır

- Səudiyyə Ərəbistanı
- Meksika
- Rusiya
- Kanada
- Böyük Britaniya

255 Aşağıda göstərilənlərdən hansı əsas maşınqayırma regionlarına aid edilmir

- Avstraliya
- Şərqi və Cənub-Şərqi Asiya
- Qərbi Avropa
- Şimali Amerika
- MDB ölkələri

256 Adı çəkilən şəhərlərdən hansı dünyanın əsas maliyyə mərkəzlərindən sayılır

- Nyu-York
- Tokio
- Amsterdam
- London
- Sinqapur

257 Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır

- düzgün cavab yoxdur
- BVF-nun təsnifləşdirmə metodlarına
- UNKTAD-ın təsnifləşdirmə metodlarına
- BMT-nin təsnifləşdirmə metodlarına
- Dünya Bankının təsnifləşdirmə metodlarına

258 Kanada, ABŞ və Meksika arasında azad ticarət zonası haqqında müqavilənin qüvvəyə minməsi neçənci ildə baş vermişdir

- 1960-ci il mayın 20-də
- 1993-cü il mayın 20-də
- 1994-cü il yanvarın 1-də
- 1986-ci il oktyabrın 5-də
- 1950-ci il yanvarın 5-də

259 Kanadada istehlak tələbatının və mənzil tikintisinin canlanması əlamətləri hansı illərdə baş vermişdir

- 2003-cı ilin axırında, 2004-ci ilin əvvəlində
- 1973-cı ilin axırında, 1974-ci ilin əvvəlində
- 1996-cı ilin axırında, 1997-ci ilin əvvəlində
- 1995-cı ilin axırında, 1996-ci ilin əvvəlində
- 1929-cı ilin axırında, 1930-ci ilin əvvəlində

260 Kanada iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi hansıdır

- migrantların hesabına
- maliyyə sferası
- ixracat
- əmək məhsuldarlığı
- investisiya axını

261 İqtisadi ədəbiyyatlarda Braziliya hansı statusla tanınır

- Geridə qalmış ölkə kimi
- Tranzitiv ölkə kimi
- Yeni sənaye ölkəsi kimi
- İnkışaf etmiş ölkə kimi
- İnkışaf etməkdə olan ölkə kimi

262 Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil

- Rusiya
- Macarıstan
- Ukrayna
- Gürcüstan
- Rumuniya

263 Hansı postsovjet respublikası bazar iqtisadiyyatlı ölkə kimi qəbul edilmişdir

- Moldova
- Belarus
- Özbəkistan
- Azərbaycan
- Estoniya

264 Asiya və Amerika dövlətlərinin daxil olduğu integrasiya əməkdaşlığı sahəsində mövjud olan ən böyük iqtisadi təşkilat hansıdır

- OPEK
- Aİ
- İÖİT
- NAFTA
- ATES

265 Aşağıda göstərilən Müasir dövrdə ÜDM-da ETTKİ-yə (elmi-tədqiqat və təcrübi konstruktur işləri) istiqamətlənmış xərclərin ən çox xüsusi çəkiyə malik olan ölkə

- Yaponiya
- Çin
- Almaniya
- Böyük Britaniya
- Fransa

266 Son 20 ildə dünya iqtisadiyyatında ən sürətli iqtisadi inkişaf tempisi hansı qrup ölkələrə xas olan cəhətdir

- Avropa Birliyi ölkələrinə
- Postsosialist ölkələrinə
- İnkışaf etmiş ölkələrə
- Cənubi-Şərqi Asiya ESÖ
- İnkışaf etməkdə olan ölkələrə

267 Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır

- Finlandiya
- Belçika
- Çexiya
- Hollandiya
- Danimarka

268 Aşağıda adı çəkilən ölkələrdən hansı tranzitiv ölkə deyildir

- düzgün cavab yoxdur
- Çexiya
- Makedoniya
- Rusiya
- Polşa
- Özbəkistan

269 Hansı ölkə ABŞ-in əsas ticarət partnyoru kimi sayılır

- bütün cavablar düzgündür
- Çin
- Böyük Britaniya
- Səudiyyə Ərəbistan
- Kanada
- Meksika

270 ÜDM-nin həcmində görə hansı ölkə ilk beşliyə daxil deyil

- Almaniya
- İtaliya
- Böyük Britaniya
- ABŞ
- Çin

271 Qərbi Avropa ölkələrin arasında aşağı olan ÜDM-nin həcmi hansıdır

- İspaniya
- Fransa
- Yunanistan
- Böyük Britaniya
- İtaliya

272 Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılmır

- Böyük Britaniya
- Finlyandiya
- Almaniya
- ABŞ
- Yaponiya

273 İnkışaf etməkdə olan ölkələrin xarici borcları XXI əsrində:

- çox cüzi idi
- azalmışdır
- sabit qalmışdır
- artmışdır
- azalmağa doğru meylli idi

274 Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir:

- emaledici sənayenin nisbətən yüksək inkışaf səviyyəsi
- regionlar üzrə iqtisadi inkışafın bərabərliyi
- coğrafi mövqə
- iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
- təhsilin yüksək səviyyəsi

275 Yeni Sənaye ölkələrinin birinci dalğasına daxil olan ölkələr yerləşir:

- Tropik Afrika
- Şərqi Asiya
- Qərbi Avropa
- Şimali Afrika
- Cənub Şərqi Asiyada

276 Beynəlxalq Valyuta Fondunun təsnifatına görə inkışaf etmiş ölkələr sırasına daxil deyil:

- İsveç
- Macarıstan
- Kanada
- ABŞ
- Fransa

277 Böyük yeddilər qrupuna daxildir:

- Avstraliya
- Meksika
- Norveç
- Fransa
- Ukrayna

278 Yaponianın böyük adalarına aid deyil

- Sapporo
- Sikkoku,
- Küsü,

- Hönsü,
- Hokkaydo

279 2010-ci il üçün BVF-nun məlumatlarına görə Hindistanın ÜDM-nu göstərin

- 20 trln. doll. yaxın
- 2 trln. doll. çox
- 1,4 trln. doll. yaxın
- 14 trln. doll. az

280 2010-ci il üçün BVF-nun məlumatlarına görə Çilinin ÜDM-nu göstərin

- 400 mlrd. doll. yaxın
- 700 mlrd. doll. çox
- 100 mlrd. doll. yaxın
- 200 mlrd. doll. az

281 Kimya məhsulları ixracında əsas regional axınlara aid deyidir

- Afrika daxilində
- Qərbi Avropadan Şimali Amerikaya
- Asiya daxilində
- Qərbi Avropa daxilində
- Qərbi Avropadan Asiyaya

282 Ofis maşınları və telekommunikasiya avadanlıqları ixracında əsas regional axınlara aid deyildir

- Latin Amerikasından Şimali Afrikaya
- Asiyadan Şimali Amerikaya
- Qərbi Avropa daxilində
- Asiya daxilində
- Şimali Amerikadan Asiyaya

283 Avtomobil məhsulları ilə dünya ticarətinin əsas regionları sırasına aid deyidir

- Orta Şərq
- Asiya
- Şimali Amerika
- Qərbi Avropa
- Mərkəzi-Şərqi Avropa

284 Dünya üzrə şəkərin əsas ixracatçı və idxlatalıcı regionları sırasına aid deyildir

- Qərbi Afrika
- Mərkəzi Amerika
- Karib hövzəsi
- Şimali Amerika
- Cənubi Amerika

285 Dünya üzrə əsas ət ixracatçıları sırasına aid deyidir

- Braziliya
- Argentina
- Pakistan
- Kanada
- Avstraliya

286 Hazırda inkişaf etmiş ölkələrin dünya ticarətində payı

- heç biri
- 90-100%
- 30-40%
- 60-70%
- 50%

287 XX əsrin 80-cı illərində Avropa Azad Ticarət Assosiasiyanın tərkibinə hansı ölkə daxil deyildi

- Böyük Britaniya
- İslandiya
- İsveçrə
- Fransa
- Lixtenşteyn

288 XX əsrin sonunda dünya informasiya xidmətləri bazarının başlıca subyekti

- Almaniya
- Çin
- ABŞ
- Böyük Britaniya
- Rusiya

289 Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir

- emaledici sənayenin nisbətən yüksək inkişaf səviyyəsi
- regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
- coğrafi mövqə
- iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
- təhsilin yüksək səviyyəsi

290 Konkret ölkənin ayrı-ayrı əmtəə və xidmət istehsalı üzrə ixtisaslaşması asılıdır

- iqlim şəraitindən
- ölkənin sosial-iqtisadi xüsusiyyətlərindən
- beynəlxalq normativ-hüquqi norma və qaydalardan istifadə edilməsindən
- istehsalın təşkilinin qabaqçı metodlarından istifadə edilməsindən
- coğrafi mövqeyindən

291 Ölkələrin BəB-də iştirakının əsas motivi

- müstəqilliyyin qorunmasına təminat imkanı
- iqtisadi fayda əldə etmək imkanı
- ölkələr arasında təsir dairələrinin bölünməsi imkanı
- yeni texnologiya və biliklərin əldə edilməsi imkanı
- xammal və enerçi mənbələrinə yiyələnmək imkanı

292 Çin iqtisadiyyatına xas olan əsas xüsusiyyət nədir

- Dövlət, kollektiv və şəxsi sektorların paritet əsasında inkişafının təmin olunması
- Dövlət bölməsinin iqtisadiyyatda üstünlüğünün qorunub saxlanması
- Əhalinin həyat səviyyəsinin artması
- Dövlətin iqtisadiyyatının tənzimlənməsində rolunun güclənməsi
- Sosial-iqtisadi sabitliyin qorunub saxlanması

293 Dünya üzrə pambığın əsas ixracatçı ölkələr qrupuna daxil deyil

- Argentina
- Afrika Frank zonası
- Mərkəzi Asiya

- ABŞ
- Avstraliya

294 Hər adam başına düşən taxıl istehsalının görə aşağıda göstərilən hansı ölkə dünyada birinci yer tutur

- Arqentina
- Rusiya
- Avstriya
- ABŞ
- Kanada

295 Ölkəşunaslıq elmin təhlil metodologiyasının modellərinə aid deyil

- yapon modeli
- rus modeli
- alman modeli
- fransız modeli
- ingilis modeli

296 Ölkəşunaslıq elmi coğrafiyadan fərgi

- iqlim xususiyəti
- ölkələrin sosial-iqtisadi inkişaf mərhələlərin xususiyətləri
- milli xususiyəti
- İnsan amili
- ərazi quruluşu

297 Qafqaz regionu əsasən hansı ölkələr üçün marağlıdır

- Bütün cavablar doğrudur
- İran
- ABŞ
- Avropa İttifaqı
- Rusiya
- Türkiyə

298 SSSR Dünya neft bazarına neçənci illərdə daxil oldu

- 70-cı illərdə
- 60-ci illərdə
- 90-ci illərdə
- 80-ci illərdə

299 İEOÖ-də sosial-iqtisadi inkişaf problemlərinin həllinə yönələn əstratejiyanın əsas problemləri sırasına aiddir

- Hamısı
- Əhalinin həyat səviyyəsinin yüksəldilməsi
- İqtisadi geriliyiñ aradan qaldırılması
- İqtisadi artım və dayanıqlılıq
- Dünya iqtisadiyyatında yeni mövqenin tutulması

300 Postindistrial cəmiyyət daha xarakterikdir

- Heç biri
- Yüksək inkişaf etmiş ölkələr
- Yeni Sənaye ölkələri
- MDB ölkələri
- Şərqi Avropa ölkələri

301 Keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişaf yolunu üçüncü mərhələsi hansı dövrü əhatə etmişdir

- Heç biri
- 1960-ci illər
- 1980-ci illər
- 1970-ci illər
- 2000-ci illər

302 Dünya iqtisadiyyatında əsas polad istehsalçısı olan ölkələr sırasına daxil deyildir

- Pakistan
- ABŞ
- Yaponiya
- Çin
- Rusiya

303 Kənd Təsərrüfatı məhsullarının istehsalının həcmində görə Fransa Qərbi Avropada neçənci yeri tutur

- On beşinci
- Birinci
- Almaniyadan sonra ikinci
- Böyük Britaniya və Danimarkadan sonra üçüncü
- Böyük Britaniya, Almaniya, İtaliya və Danimarkadan sonra beşinci

304 Fransa Respublikasının ÜDM-nun sahələr üzrə strukturunu aşağıdakılardan hansı düzgün əks etdirir

- Heç biri
- Sənaye – 73%; Kənd Təsərrüfatı – 14,8%; Xidmət sahəsi – 12,2%
- Müxtəlif xidmətlər – 70,6%; Sənaye – 26,1%; Kənd Təsərrüfatı – 3,3%
- Təsərrüfatı – 27%; Sənaye – 48%; Xidmətlər – 25%
- Xidmət sahəsi – 46%; Sənaye – 53%; Kənd Təsərrüfatı – 1%

305 Fransanın xarici ticarət dövriyyəsinin 63%-i hansı qrup ölkələrin payına düşür

- Heç biri
- MDB və Şərqi Avropa ölkələri
- Avropa İttifaqının üzv-ölkələri
- ABŞ, Kanada, Meksika
- Cənub- Şərqi Asiya ölkələri və Avstraliya

306 Aşağıdakılardan beynəlxalq iqtisadi integrasiyanın əsas formalarına hansı aid deyil

- Heç biri
- Vahid vergi siyasetinin həyata keçirilməsi
- Gömrük ittifaqının yaradılması
- Azad ticarət zonasının yaradılması
- Vahid valyuta ittifaqının yaradılması

307 Aşağıdakı dövlətlərdən hansı sərbəst dönerli valyutaya malik deyil

- Polşa
- Almaniya
- ABŞ
- Böyük Britaniya
- Yaponiya

308 Prezident F.Ruzvelt hansı iqtisadçının nəzəriyyə və strategiyasından yeni xətt siyaseti adı altında istifadə etməklə xx-ci əsrin 30-cu illərində ABŞ iqtisadiyyatında yaşanan böhranı aradan qaldırı bildi

- Adam Smit
- Con Meynard Keynes
- Vasiliy Leontyev
- David Rikardo
- Milton Fridmen

309 Aşağıdakılardan hansı inkişaf etməkdə olan ölkələrin sənayeləşmə modelidir

- heç biri
- hərbi sənayeləşmə modeli
- enerji sənayeləşməsi modeli
- idxləvəzədici sənayeləşmə modeli
- aqrar sənayeləşmə modeli

310 Xarici iqtisadi əlaqələrin rolunu xarakterizə edən əsas göstəricilərə aid etmək olar

- heç biri
- istehsal amillərinin kəmiyyət baxımından çoxalması ilə
- kapitalın, texnologiyanın, işçi qüvvəsinin beynəlxalq hərəkətində iştirakını, təsərrüfatın açıqlığı səviyyəsini
- əmtəə və xidmətlərin idxlə-ixrac faizini, əmtəələrin xarici ticarətinin quruluşunu
- a,b bəndlərini

311 Ölkə üzrə iqtisadi artımın intensiv tipi dedikdə

- istehsal amilləri keyfiyyətcə təkmilləşdirilir
- istehsal amillərinin kəmiyyət baxımından çoxalması baş verir
- istehsal vasitələri və əmək cisimləri təkmilləşdirilir
- işçilərin ixtisası artırılır, istehsalın təşkili yaxşılaşdırılır, ictimai əmək məhsuldarlığı yüksəlir, məhsul artımı baş verir
- heç biri

312 XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir

- Hasılət sahələrinin sürətli inkişafı
- Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
- Maddi istehsal sferasının inkişafı
- Xidmət sferasının sürətli inkişafı
- Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevrilməsi

313 İş birliyi nədir?

- Bütün cavablar düzgün deyil
- Əmək islahatları toplusu
- Şirkətin işçiləri və menecerləri arasında razılışma
- Hükumət, həmkərlər ittifaqı və işəgötürənlər arasında milli səviyyədə danışçılar mexanizmi
- Əmək bazarı üzrə beynəlxalq saziş

314 İnfrostruktura milli programının reallaşdırılması üçün hansı höcmədə investisiya tələb olunur?

- 7 milyard \$
- 14 milyard \$
- 5 milyard \$
- 9 milyard \$
- 3 milyard \$

315 əsrin müqaviləsi nə vaxt imzalanıb?

- 1999

- 1993
- 1995
- 1994
- 1997

316 Almanıyanın inkişafı nə ilə izah olunur?

- Özəl sektorun inkişafı ilə
- Hökumətin dəstəyi ilə
- İqtisadi artımı stimullaşdırın yeni sahibkarlarla izah olunur
- Sahibkarlar üçün şəraitin yaranması ilə
- Beynəlxalq əlaqələrin inkişafı ilə

317 Almaniyada rəqabət mühiti təkcə inhisarçılığa qarşı məhdudiyyətlərə dəstəklənmir, həmdə :

- Gömrük baryerlərinin qoyulması ilə
- Kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə
- Korrupsiya ilə mübarizə ilə]
- vergilərin artırılması ilə
- Vergilərin azaldılması ilə

318 Almaniyada rəqabət qabiliyyətinin aşağı düşməsini iki səbəblə əlaqələndirilir:

- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır

319 2012-ci ildə Lixteynsteynin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 74 900
- 102 800
- 89 400
- 80 700

320 2009-ci ildə Lixteynsteynin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 74 900
- 80 700
- 102 800
- 89 400

321 2012-ci ildə Qətərdə bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 74 900
- 80 700
- 89 400
- 102 800

322 2012-ci ildə Azərbaycanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 141,2
- 1026,0
- 149,8

98,16

323 2012-ci ildə Türkiyənin Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 4389,0
- 3085,0
- 2282,0
- 1125

324 2012-ci ildə Braziliyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 15040,0
- 4389,0
- 3085,0
- 2362

325 2012-ci ildə Rusyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 15040,0
- 4389,0
- 3085,0
- 2509

326 2012-ci ildə Sinqapurun bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 74 900
- 102 800
- 89 400
- 60 900

327 2012-ci ildə Almanyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 2380,0
- 15040,0
- 4389,0
- 3194

328 Bu ineqrasiya birliliklərindən hansı Azərbaycanın ən mühüm ticari tərəfdaşı oldu?

- QUAM və İƏİT
- AB və NAFTA
- QUAM və NAFTA
- AB və QUAM
- İƏİT və AB

329 Azərbaycanda hansı mövcud nəqliyyat avadanlıqlarının texniki yenidənqurmaya və rekonstruksiyaya ehtiyacı var?

- Metropoliten
- Dəmir yolu nəqliyyatı
- Hava nəqliyyatı
- Bakı Dəniz Limanı
- avtoyol nəqliyyatı

330 Azərbaycan dünyanın bütün ölkələri ilə ticarət və qitəsadi əlaqələrinin genişləndirilməsi üçün hansı ölkələrə daxil olmağa hazırlanır?

- QUAM
- ASEAN

- OPEK
- ÜTT
- Avropa İttifaqı

331 Almaniyaya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- Bütün cavablar düzgün deyil
- Dünya ticarət orqanizasiyası
- Beynəlxalq valyuta fondu
- OON
- ümumdünya iqtisadi forumu

332 Almanyanın şərq torpaqlarında əmək məhsuldarlığı qərbə müqayisədə neçə faiz təşkil edir?

- 20%
- 60%
- 50%
- 40%
- 30%

333 Almanyanın şərq torpaqlarına hər il neçə milyard avro dövlət vəsaiti nəql olunur?

- 40 milyard avro
- 62 milyard avro
- 85 milyard avro
- 74 milyard avro
- 51 milyard avro

334 Almanyanın sosial qarantiya sisteminin çatışmamazlıqları:

- Bütün cavablar düzgün deyil
- Etibarlı deyil
- Çox baha olmağı
- Çox ucuz olmağı
- Bütün cavablar doğrudur

335 Hansı ölkənin iqtisadiyyatında planlaşdırma mövcuddur?

- İspaniya
- ABŞ
- Almaniya
- Fransa
- Kanada

336 Çin ixracın həcmində görə dünyada hansı yeri tutur?

- 5
- 3
- 2
- 1
- 4

337 Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- Yunanistan
- ABŞ
- İsvəçrə
- Gürcüstan
- Somali

338 Britaniya əməkdaşlığına hansı ölkələr daxildir? 1. Kanada 2. Yeni Zenlandiya 3. Vatikan 4. İtaliya 5. Florensiya

- 3.4.
- 1.3.
- 2.4.
- 1.5.
- 1.2.

339 Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- Venesuella, İzrail, Küveyt, İraq
- İran, İraq, Küveyt, Azərbaycan
- Səudi Ərəbistan, BƏƏ, İzrail, Küveyt
- Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ
- Azərbaycan, Səudi Ərəbistan, İran

340 Azərbaycanda bugün üçün hansı dövlət programı realizə olunmur?

- Bütün cavablar doğrudur
- “Kiçik sahibkarlığa dövlət dəstəyi”
- “Yoxsulluğun azaldılması və iqtisadi artım”
- “Sosial iqtisadi inkişaf”
- “Dövlət investisiya programmı”

341 Azərbaycan Respublikasının hökuməti iqtisadi inkişafın əsas konseptual istiqəmətlərini razılaşdırımıyb:

- Beynəlxalq xeyriyyə fondu
- Beynəlxalq xeyriyyə fondu, Dünya bankı
- Strateji araşdırma mərkəzi
- Dünya bankı
- AYİB

342 Azərbaycan beynəlxalq investisiyanın müdafiəsi üzrə hansı ölkələr ilə beynəlxalq müqavilə bağlamışdır?

- Türkiyə və ingiltərə
- ABŞ və Almaniya
- Pakistan və İran
- MDB ölkələri və Yaponiya
- İraq və Fransa

343 Avropada büdcə kəsirinin maksimum dəyəri necə adlanır?

- Madrid tavanı
- Berlin tavanı
- Maastricht döşəməsi
- Maastricht divarı
- Maastricht tavanı

344 Almaniyada sahibkarlıq fəaliyyətinin zəifləməsinin səbəbləri hansıdır?

- Həddən artıq açıq iqtisadiyyat
- Qapalı iqtisadiyyat
- Yüksək vergilər və sosial ayırmalar
- Aşağı vergilər və sosial ayırmalar
- Beynəlxalq iqtisadi əlaqələrin zəif inkişafı

345 Almaniya əmək bazarının zəifliyinin əsas səbəblərindən biri:

- Proteksionist siyasət
- Bazar münasibətlərinə hökumətin müdaxiləsi
- İş birliyi
- İdarə etmədə iştirakın sistemi
- İdarəçilikdə təcrid olunma sistemi

346 Almaniya hökuməti hansı üsulla biznes mühitinin formalaşmasına fəal təsir edir?

- Orta sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- Antiinhisar tənzimlənmə metodundan istifadə edir
- Bütün cavablar doğrudur
- Maliyyə tənzimlənməsi metodundan istifadə edir
- Kiçik sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir

347 Asyanın yeni sənaye ölkəsi hansıdır?

- Tayvan
- Çin
- Yaponiya
- Monqolustan
- Cənubi Koreya

348 3 güc mərkəzlərindən birini göstərin.

- Qərbi Avropa
- Avstraliya
- Şimali Afrika
- Cənubi Asiya
- Latin Amerikası

349 Yaponiyada ETTKİ-nə çəkilən xərcin həcmi və onun dünyada tutduğu yer?

- 130 mlrd. 3-cü yer
- 150 mlrd. 1-cü yer
- 100 mlrd. 5-cü yer
- 110 mlrd. 4-cü yer
- 140 mlrd. 2-cü yer

350 Yaponiyada istehlak tələbinin əhəmiyyətli genişlənməsi ilə nəticələnən islahatlar.

- Ticarət islahatı
- Vergi islahatı
- Aqrar islahat
- Pul islahatı
- Hərbi islahat

351 Türkiyə iqtisadiyyatının əsas sahələrindən biri:

- Kənd təsərrüfatı
- Kimya sənayesi
- Gəmiqayırma
- Kosmos
- Turizm

352 Qarışiq iqtisadiyyatın hansı modeli çox böyük olmayan sosial istiqamətə malikdir?

- Asiya
- Yaponiya
- Amerika

- Alman
- İsvəçrə

353 qarşıq iqtisadiyyatda təsərrüfat subyekti kimi dövlət etməlidir:

- Yalnız xarici investisiyaları investisiyalasdırmalı
- Vahid mərkəzdən xüsusi biznesin müəssisələrini idarə etməli
- Xüsusi kapitalın mənfəətini məhdudlaşdırırmalı
- Yalnız xüsusi biznesi investisiyalasdırmalı
- Xüsusi biznesin həyata keçirə bilmədiyi işləri öz üzərinə götürməli

354 Ölkələrin açıq iqtisadiyyatının dərəcəsi çox hallarda asılıdır: 1. Ölkənin coğrafi mövqeyindən 2. Sənayenin inkişaf səviyyəsindən 3. Təbii resurslarla təminatından 4. əhalinin sayından 5. əhalinin tədiyyə qabiliyyətli tələbindən

- 2.4.5
- 3.4.5
- 1.4.5
- 1.2.3
- 1.3.5

355 Kənd təsərrüfatı məhsulları istehsalının həcmində görə birinci yeri tutur?

- Çin
- Ukrayna
- ABŞ
- Rusiya
- Qazaxıstan

356 İnzibati-amirlik iqtisadi sisteminin əlamətlərinə nələr aid deyil?

- Xüsusi mülkiyyətin olmaması
- Dövlət aparıcı əsasən inzibati bölgündürmə metodlarının köməyilə təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- Dövlət məhsulların istehsalına və bölgüsünə tam nəzarət edir
- Vahid mərkəzdən bütün müəssisələrin birbaşa idarə edilməsi
- İqtisadiyyatın liberallaşması

357 Hansı ölkədə ÜDM-un daha çox həcmi vardır?

- Almaniya
- Küveyt
- Səudiyyə Ərəbistanı
- ABŞ
- Banqladeş

358 Dünya Bankı açıq iqtisadiyyatın dərəcəsi üzrə ölkələri neçə qrupa ayırır?

- 6
- 2
- 3
- 5
- 4

359 Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- Yunanıstan
- Gürcüstan
- İsvəçrə
- ABŞ

Somali

360 Birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə dünya lideri:

- Türkiyə
- ABŞ
- Çin
- Almaniya
- Rusiya

361 bazar iqtisadiyyatı amirlikdən onunla fərqlənir ki, onda...

- İstehsalın mühüm amili əməkdir
- Əhalinin həyat səviyyəsi adambaşına düşən istehsalın həcmindən asılı olur
- Bölgü üzrə bütün müəssisələrin həllini idarəetmənin mərkəzi orqanları yerinə yetirir
- Nə istehsal etməyi istehsalçı özü qərarlaşdırır
- Dövlət istehsal olunan bütün nemətləri bölgədən təqdim edir

362 Avtomobil istehsalı üzrə dünyada ən böyük Yapon şirkəti hansıdır?

- Heç biri
- Hundai
- Nissan
- Lexus
- Toyota

363 Avtomobil istehsalı üzrə dünya lideri.

- Rusiya
- Yaponiya
- Çin
- Almaniya
- ABŞ

364 Açıq iqtisadiyyatın sahələri qiymətləndirilə bilər.

- Elmi Tədqiqat və Təcrubi Konstruktur işlərinə ayrılan vəsaitlərə əsasən
- İxrac kvotası və adambaşına düşən ixracın həcmi göstəricilərinə əsasən
- Kapital cəlbinin emiqrasiyavə milli istehsala xarici texnologiyanın tətbiqi göstəricilərinə əsasən.
- İşçi qüvvəsinin miqrasiyası və kapital qəçisinin göstəricilərinə əsasən
- İstehsal amillərinin mobilliyi və istehsalın təmərküzləşməsi göstəricilərinə əsasən

365 Açıq iqtisadiyyat nəyi nəzərdə tutur?

- Əhalinin həyat səviyyəsinin pişləşməsini
- İxtisaslaşma və kooperasiyalığının dərinləşməsini
- Ticarət balansının enməsini
- Milli istehsalçılar arasında rəqabət zəiflənməsinə
- İxrac gəndərişlərinin ixtisar edilməsini

366 ənənəvi iqtisadiyyat sisteminin xarakterik cəhətləri hansılardır?

- Texnika və texnologiyanın yüksək inkişafı
- İqtisadi əlaqələrin açıqlığı
- Vahid iqtisadi mərkəzin mövcudluğu
- Dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- Fərdlərin özlərinin əvvəlki birliklərinə (icmalarına) malik olmaları

367 Yüksək inkişaf etmiş ölkələrdə ÜDM strukturunda hansı sektor üstünlük təşkil edir?

- Xidmət sahəsi
- Mədən sənayesi
- Tikinti
- Kənd təsərrüfatı
- Meşə təsərrüfatı

368 Sosial bazar iqtisadiyyatı nədir?

- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmayıb və qalmırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmayıb və qalmırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu açıq sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda

369 Ölkəni müəyyən bir qrupa daxil etmək üçün meyarlar hansıdır?

- elmi-tədqiqat və eksperimental konstruktur işlərinin nailiyyətləri, xarici investisiyaya ayrılan vasitələrin həcmi , dövlət borcu
- Adambaşına düşən illik gəlir səviyyəsi, məzənnə
- Ölkənin idxlə və ixracı
- Alıcılıq qabiliyyəti pariteti, yaşayış səviyyəsi və keyfiyyəti, отраслевая структура ВВП
- Təhsil səviyyəsi, İstehlak səbətinin tərkibi, xarici ticarətin həcmi

370 MDB ölkələri içərisində rusiyadan sonra hansı ölkənin daha çox ehtiyatları var?

- Azərbaycan
- Özbəkistan
- Ukrayna
- Qazaxıstan
- Türkmenistan

371 MDB çərçivəsində iqtisadi inkişafa görə liderlik edən dövlət hansıdır?

- Ukrayna
- Ermənistən
- Azərbaycan
- Özbəkistan
- Qazaxıstan

372 Keçid iqtisadiyyatlı ölkələrə xarakterikdir:

- Yüksək əmək haqqı və gəlirləri
- Alıcılıq qabiliyyəti prioriteti məzənnədən bir az aşağıdır
- emal sənayesinin yüksək çekisi
- Alıcılıq qabiliyyəti prioriteti məzənnə ilə eynidir
- Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır

373 İnkışaf etmiş ölkələr üçün xarakterikdir:

- elmi tədqiqatlara ayrılan xərclər əhəmiyyətsizdir.
- emal sənayesinin yüksək çekisi
- Aşağı əmək haqqı
- Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır
- Alıcılıq qabiliyyəti prioriteti çox vaxt məzənnədən aşağıdır

374 Hansı ölkə Büyük İpək Yolu (TRASEKA) və Fiber optik kabel xətti Trans – Asiya – Avropa (TAA) marşrutu üzrə daşımalar həyata keçirən lider dövlətdir?

- Qazaxıstan
- Azərbaycan
- Russiya
- İran
- Özbəkistan

375 Hal-hazırda bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə ictimai təminata və yoxsulluqla mübarizənin coxsayılı proqramlarının reallaşdırmasına bütün dövlət büdcə təxsisatının neçə faizi yönəlir?

- 5-10%
- 30-40%
- 2-3%
- 70-80%
- 10-15%

376 Dünya ölkələri hansı tiplərə bölünür?

- İnkışaf etmiş, inkışaf etməkdə olan, keçid iqtisadiyyatlı
- Yüksek inkışaf etmiş, zəif inkışaf etmiş, keçid iqtisadiyyatlı
- İnkışaf etmiş, zəif inkışaf etmiş, neft sənayeli
- Yüksek inkışaf etmiş, zəif inkışaf etmiş, orta inkışaf etmiş
- İnkışaf etmiş, geridə qalmış, inkışaf etməkdə olan

377 Coxukladlı iqtisadiyyat nədir?

- Vergiqoymaın yüksəkliyi
- İstehsal xərclərinin azalması və onun rəqabət qabiliyyətinin kəskin artması
- Bir iqtisadi sistemin daxilində müxtəlif idarə formaları
- Bir iqtisadi system daxilində bir idarə forması
- Əmək məhsuldarlığından asılı olaraq əhalinin yaşayış səviyyəsinin geridə qalması

378 2012-ci ildə Yaponiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- 11290,0
- 4617
- 2380,0
- 15040,0

379 2012-ci ildə Hindistanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 4735
- 2380,0
- 15040,0
- 11290,0

380 2012-ci ildə ÇXR-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- 4463,0
- 2380,0
- 15040,0
- 12380

381 2012-ci ildə ABŞ-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 11290,0
- 2380,0

- 4463,0
- 15660

382 2012-ci ildə Avropa İttifaqının Alıcılıq qabiliyyəti paritetinə görə ÜDM-un dəyəri, mlrd. doll

- 2380,0
- 4463,0
- 15390,0
- 11290,0

383 2011-ci ildə Azərbaycanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 149,8
- 93,0
- 141,2
- 1026,0

384 2011-ci ildə Türkiyənin Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 4389,0
- 1026,0
- 2282,0
- 3085,0

385 2011-ci ildə Braziliyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 3085,0
- 2282,0
- 15040,0
- 4389,0

386 2011-ci ildə Rusyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 2380,0
- 3085,0
- 15040,0
- 4389,0

387 2011-ci ildə Almanıyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 15040,0
- 2380,0
- 3085,0
- 4389,0

388 2011-ci ildə Yaponiyanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- 2380,0
- 15040,0
- 11290,0
- 4389,0

389 2011-ci ildə Hindistanın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 2380,0
- 15040,0
- 11290,0
- 4463,0

390 2011-ci ildə ÇXR-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. doll

- 2380,0
- 4463,0
- 15040,0
- 11290,0

391 2011-ci ildə ABŞ-ın Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM-un dəyəri, mlrd. Doll

- 2380,0
- 4463,0
- 11290,0
- 15040,0

392 2011-ci ildə Avropa İttifaqının Alıcılıq qabiliyyəti paritetinə görə ÜDM-un dəyəri, mlrd. doll

- 2380,0
- 4463,0
- 11290,0
- 15700

393 2012-ci ildə Azərbaycanın ixrac həcminin dəyəri, mlrd. doll.

- 567,5
- 154,2
- 101,2
- 30,6

394 2012-ci ildə Cənubi Afrikanın ixrac həcminin dəyəri, mlrd. doll.

- 1612,0
- 567,5
- 154,2
- 101,2

395 2010-ci ildə Kanada da gündəlik neft hasılatının miqdarı, barrel/gün:

- 2813000
- 2983000
- 4073000
- 3483000

396 2010-ci ildə Meksikada gündəlik neft hasılatının miqdarı, barrel/gün:

- 2813000
- 4073000
- 3483000
- 2983000

397 2010-ci ildə Bəə-də gündəlik neft hasılatının miqdarı, barrel/gün:

- 4073000
- 3483000
- 2983000
- 2813000

398 2011-ci ildə İrakda gündəlik neft hasılatının miqdarı, barrel/gün:

- 2375000
- 2450000
- 2458000

- 2642000

399 2010-ci ildə Nijeriyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2375000
- 2450000
- 2642000
- 2458000

400 2010-ci ildə Qətərdə gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 1393000
- 1608000
- 1789000
- 1437000

401 2010-ci ildə Birləşmiş Krallığda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 1437000
- 1608000
- 1789000
- 1393000

402 2010-ci ildə Azərbaycanda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 867 900
- 954 000
- 1030000
- 1041000

403 2010-ci ildə İndoneziyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 954 000
- 1041000
- 1030000
- 867 900

404 2010-ci ildə Hindistanda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 867 900
- 1030000
- 1041000
- 954 000

405 2010-ci ildə Omanda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 1030000
- 1041000
- 954 000
- 867 900

406 2012-ci ildə Dünyada təsdiq edilmiş neft ehtiyatları

- 4 173 600 000 000
- 3 209 400 000 000
- 2 264 600 000 000
- 1 532 000 000 000

407 2012-ci ildə Səudi ərəbistanda təsdiq edilmiş neft ehtiyatları

- 173 600 000 000
- 209 400 000 000
- 532 000 000 000
- 264 600 000 000

408 2012-ci ildə Venesuellada təsdiq edilmiş neft ehtiyatları

- 173 600 000 000
- 532 000 000 000
- 264 600 000 000
- 209 400 000 000

409 2012-ci ildə Kanadada təsdiq edilmiş neft ehtiyatları

- 532 000 000 000
- 264 600 000 000
- 209 400 000 000
- 173 600 000 000

410 2013-ci ildə İranda təsdiq edilmiş neft ehtiyatları

- 97 800 000 000
- 101 500 000 000
- 143 100 000 000
- 151 200 000 000

411 2012-ci ildə İrakda təsdiq edilmiş neft ehtiyatları

- 97 800 000 000
- 101 500 000 000
- 151 200 000 000
- 143 100 000 000

412 2013-ci ildə Kuveytdə təsdiq edilmiş neft ehtiyatları

- 97 800 000 000
- 151 200 000 000
- 143 100 000 000
- 101 500 000 000

413 2012-ci ildə Bəə-də təsdiq edilmiş neft ehtiyatları

- 97 800 000 000
- 151 200 000 000
- 143 100 000 000
- 101 500 000 000

414 2012-ci ildə Rusiyada təsdiq edilmiş neft ehtiyatları

- 30 000 000 000
- 38 500 000 000
- 48 080 000 000
- 60 000 000 000

415 2013-ci ildə Liviyyada təsdiq edilmiş neft ehtiyatları

- 30 000 000 000
- 38 500 000 000
- 60 000 000 000

- 48 080 000 000

416 2012-ci ildə Nigeriyada təsdiq edilmiş neft ehtiyatları

- 30 000 000 000  
 60 000 000 000  
 48 080 000 000  
 38 500 000 000

417 2012-ci ildə Qazaxstanda təsdiq edilmiş neft ehtiyatları

- 60 000 000 000  
 48 080 000 000  
 38 500 000 000  
 30 000 000 000

418 2010-ci ildə Kuveytdə gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2375000  
 2458000  
 2642000  
 2450000

419 2010-ci ildə Venisuellada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2458000  
 2642000  
 2375000  
 2450000

420 2011-ci ildə Braziliyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2078000  
 2134000  
 2263000  
 2301000

421 2010-ci ildə Avropa İttifaqında gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2078000  
 2134000  
 2301000  
 2263000

422 2010-ci ildə Norvecdə gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2078000  
 2263000  
 2301000  
 2134000

423 2010-ci ildə Əljazairdə gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2134000  
 2263000  
 2301000  
 2078000

424 2010-ci ildə Liviyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 1393000
- 1437000
- 1608000
- 1789000

425 2011-ci ildə Qazaxstanda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 1393000
- 1437000
- 1789000
- 1608000

426 ABŞ-in fond bazarlarında xüsusi fondların (təqaüd, investisiya, sıgorta) payı nə qədərdir?

- səhmlərin dəyərinin 80%-i
- səhmlərin dəyərinin 60%-i
- səhmlərin dəyərinin 50%-i
- səhmlərin dəyərinin 40%-i
- səhmlərin dəyərinin 70%-i

427 Amerika dövləti özünün sosial fəaliyyətini cəmləyir:

- işsizlərin müdafiəsinə
- səhmdarların müdafiəsinə
- kiçik sahibkarlığın müdafiəsinə
- bütün vətəndaşların müdafiəsinə
- əhalinin aztəminatlı təbəqəsinin müdafiəsinə

428 Avropa ölkələrinin dövlət bütçəsi üçün xarakterikdir:

- fəal sekvestironalıq
- kəsirin olmaması
- investisiya istiqaməti
- yenidən bölgünün yüksək səviyyəsi
- yüksək profisitlik

429 Avropa ölkələrinin hansında Ümmümrifah dövləti daha yüksək inkişaf forması almışdır?

- İsveçdə
- Almaniyada
- Finlandiyada
- Norveçdə
- Hollandiyada

430 Finlandiya iqtisadiyyatının hansı sferası özünün inkişaf səviyyəsinə görə dünyada birinci yeri tutur?

- su nəqliyyatı
- informasiya-kommunikasiya
- Nəqliyyat
- Bank
- meşə təsərrüfatı

431 Yaponiyanın dövlət siyaseti istiqamətlənmüşdür

- dövlətlərarası kreditlərin cəlb olunmasına
- xarici kapitalların və mallar idxlərinin məhdudlaşdırılmasına
- beynəlxalq kreditlərin cəlb olunmasına
- xarici investisiyaların cəlb olunmasına
- beynəlxalq təşkilatların kreditlərinin cəlb olunmasına

432 ABŞ-da ənənəvi olaraq iqtisadiyyatın hansı sahələrində dövlət müəssisələrinin xüsusi çəkisi yüksəkdir:

- hərbi sənaye kompleksi, aerokosmik sənaye
- maşınqayırma, telekommunikasiya və kompyuter istehsalı
- nəqliyyat, bank və sosial sfera
- elektrotexnika, gəmiqayırma və kənd təsərrüfatı
- məişət texnikası, toxuculuq və cihaz sənayesi

433 Almaniyada kapitalın qoyulduğu yer və inkişafı necə adlanır?

- Standort
- Kapitalanlaqe
- Platsdarm
- İnvestişn
- İnvest - plats

434 Almaniyada mövcud sosial iqtisadi sisteminin başqası ilə əvəzlənməsi nəyə gətirib çıxarır?

- AFR-də rusiya modelinin yayılmasına
- AFR-də norveç modelinin yayılmasına
- AFR-də nyapon modelinin yayılmasına
- AFR-də anqlo-amerikan modelinin yayılmasına
- AFR-də italyan modelinin yayılmasına

435 2012-ci ildə Türkiyənin ixrac həcminin dəyəri, mlrd. doll.

- 1612,0
- 2021,0
- 154,2
- 567,5

436 2012-ci ildə Almaniyanın ixrac həcminin dəyəri, mlrd. doll.

- 792,9
- 2021,0
- 567,5
- 1612,0

437 2012-ci ildə Almaniyanın ixrac həcminin dəyəri, mlrd. doll.

- 542,5
- 1492,0
- 792,9
- 2021,0

438 2012-ci ildə Yaponiyanın ixrac həcminin dəyəri, mlrd. doll.

- 792,9
- 2021,0
- 542,5
- 1612,0

439 2012-ci ildə Rusiyanın ixrac həcminin dəyəri, mlrd. doll.

- 792,9
- 1612,0
- 2021,0
- 542,5

440 2012-ci ildə ABŞ-ın ixrac həcminin dəyəri, mlrd. doll.

- 542,5
- 792,9
- 1612,0
- 2021,0

441 2012-ci ildə ÇXR-nın ixrac həcminin dəyəri, mlrd. doll.

- 1612,0
- 2021,0
- 542,5
- 792,9

442 2012-ci ildə Avropa İttifaqının ixrac həcminin dəyəri, mlrd. doll.

- 542,5
- 1612,0
- 2170,0
- 792,9

443 2012-ci ildə Azərbaycanın idxal həcminin dəyəri, mlrd. Doll.

- 469,7
- 358,1
- 10,8
- 225,6

444 2012-ci ildə Türkiyənin idxal həcminin dəyəri, mlrd. Doll.

- 856,9
- 358,1
- 225,6
- 469,7

445 2012-ci ildə İtaliyanın idxal həcminin dəyəri, mlrd. Doll.

- 358,1
- 469,7
- 1276,0
- 856,9

446 2012-ci ildə Rusyanın idxal həcminin dəyəri, mlrd. Doll.

- 2357,0
- 1276,0
- 358,1
- 856,9

447 2012-ci ildə Böyük Britaniyanın idxal həcminin dəyəri, mlrd. Doll.

- 2357,0
- 856,9
- 1276,0
- 646,0

448 2012-ci ildə Fransanın idxal həcminin dəyəri, mlrd. Doll.

- 2357,0
- 1276,0

- 658,9
- 856,9

449 2012-ci ildə Yaponiyanın idxal həcminin dəyəri, mlrd. Doll.

- 856,9
- 500,3
- 1276,0
- 2357,0

450 2012-ci ildə Almaniyanın idxal həcminin dəyəri, mlrd. Doll.

- 1276,0
- 2357,0
- 500,3
- 856,9

451 2012-ci ildə Almaniyanın idxal həcminin dəyəri, mlrd. Doll.

- 500,3
- 856,9
- 2357,0
- 1276,0

452 2012-ci ildə CXR-nın idxal həcminin dəyəri, mlrd. Doll

- 500,3
- 856,9
- 2357,0
- 1780,0

453 2012-ci ildə ABŞ-ın idxal həcminin dəyəri, mlrd. Doll.

- 500,3
- 856,9
- 1780,0
- 2357,0

454 2012-ci ildə Al-nın idxal həcminin dəyəri, mlrd. Doll.

- 500,3
- 856,9
- 1780,0
- 2397,0

455 2013-ci ildə Norvecdə təsdiq edilmiş neft ehtiyatları

- 5 337 000 000
- 6 573 000 000
- 7 000 000 000
- 5 320 000 000

456 2013-ci ildə Avropa İttifaqında təsdiq edilmiş neft ehtiyatları

- 5 320 000 000
- 6 573 000 000
- 7 000 000 000
- 5 337 000 000

457 2013-ci ildə Ekvadorda təsdiq edilmiş neft ehtiyatları

- 5 320 000 000
- 5 337 000 000
- 7 000 000 000
- 6 573 000 000

458 2012-ci ildə Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları

- 5 320 000 000
- 5 337 000 000
- 6 573 000 000
- 7 000 000 000

459 2013-ci ildə Hindistanda təsdiq edilmiş neft ehtiyatları

- 8 935 000 000
- 14 700 000 000
- 12 260 000 000
- 12 170 000 000

460 2013-ci ildə Meksikada təsdiq edilmiş neft ehtiyatları

- 8 935 000 000
- 14 700 000 000
- 12 260 000 000
- 12 170 000 000

461 2013-ci ildə Əljazairdə təsdiq edilmiş neft ehtiyatları

- 8 935 000 000
- 12 170 000 000
- 14 700 000 000
- 12 260 000 000

462 2012-ci ildə Çində təsdiq edilmiş neft ehtiyatları

- 8 935 000 000
- 12 170 000 000
- 12 260 000 000
- 14 700 000 000

463 2012-ci ildə Anqolada təsdiq edilmiş neft ehtiyatları

- 25 570 000 000
- 26 000 000 000
- 20 680 000 000
- 15 000 000 000

464 2012-ci ildə ABŞ-da təsdiq edilmiş neft ehtiyatları

- 15 000 000 000
- 25 570 000 000
- 26 000 000 000
- 20 680 000 000

465 2012-ci ildə Qətərdə təsdiq edilmiş neft ehtiyatları

- 15 000 000 000
- 20 680 000 000
- 26 000 000 000

- 25 570 000 000

466 2013-ci ildə Braziliyada təsdiq edilmiş neft ehtiyatları

- 25 570 000 000  
 26 000 000 000  
 15 000 000 000  
 20 680 000 000

467 Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- Venesuella, İzrail, Küveyt, İraq  
 İran, İraq, Küveyt, Azərbaycan  
 Səudi Ərəbistan, BƏƏ, İzrail, Küveyt  
 Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ  
 Azərbaycan, Səudi Ərəbistan, İran

468 2011-ci ildə Çində gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 2813000  
 2983000  
 3483000  
 4073000

469 2010-ci ildə İranda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 10520000  
 9688000  
 10270000  
 4252000

470 2010-ci ildə Rusiyada gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 4252000  
 10520000  
 9688000  
 10270000

471 2010-ci ildə ABŞ-da gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 4252000  
 10270000  
 10520000  
 9688000

472 2010-ci ildə Səudi ərəbistanda gündəlik neft hasilatının miqdarı, barrel/gün:

- 4252000  
 9688000  
 10270000  
 10520000

473 2012-ci ildə Azərbaycanın bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 74 900  
 21 200  
 15 000  
 10 700

474 2012-ci ildə Türkiyənin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 74 900
- 21 200
- 10 700
- 15 000

475 2012-ci ildə Norvecin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 74 900
- 102 800
- 89 400
- 55 300

476 2012-ci ildə Yaponiyanın bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 89 400
- 49 800
- 43 800
- 36 200

477 2012-ci ildə Kuveytin bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 102 800
- 89 400
- 49 800
- 43 800

478 2012-ci ildə ABŞ-ın bir adam başına düşən ÜDM-n dəyəri, doll

- 74 900
- 102 800
- 89 400
- 49 800

479 ABŞ-ın fond bazarında Maliyyə-Sənaye qrupunun yeritdiyi siyasət

- ABŞ-da maliyyə-sənaye qrupu mövcud deyil
- Müxtəlif fondlarla əməkdaşlıq
- Strateji üstünlünün genişlənməsi
- Diversifikasiya
- Öz aralarında rəqabətin genişlənməsi

480 ABŞ-da geniş yayılmışdır

- elmi-sənaye şəhərləri
- vergi qavanaları
- Yüksək texnologiyalar zonası
- Texnoparklar və Texnopolislər
- ixrac-istehsal zonaları

481 ABŞ-da xalq kapitalizmidir , ona görə ki,

- 70% ölkə əhalisi orta səviyyədən yüksək gəlirə malikdir
- 70% ölkə əhalisi səhmdardır
- 70% ölkə əhalisi daşınmaz əmlaka malikdir
- 70% ölkə əhalisi sahibkarlıq fəaliyyəti ilə məşğul olur
- 70% ölkə əhalisi səsvermədə iştirak edir

482 ABŞ iqtisadiyatının hansı sahələrində dövlət müəssisələrinin xüsusi çəkisi ənənəvi olaraq yüksəkdir?

- hərbi-sənaye kompleksi, aerokosmik sənaye, strateji cəhətdən mühüm istehsal növləri
- maşınqayırma, telekommunikasiya və kompyuter istehsalı
- nəqliyyat, bank və sosial sfera
- elektronika, gəmiqayırma və kənd təsərrüfatı
- məişət texnikası, toxuculuq sənayesi və cihazqayırma

483 Milli iqtisadi sistemin açıqlığının qorunması üsulları hansıdır?

- Nəhəng korporasiyalar xarici fəaliyyətinin güclənməsi
- Iqtisadiyyatda ixrac sahələrinin artması
- Bazar tənziminin güclənməsi
- Inkişaf etmiş dövlət tənzimlənməsinin işləməsi
- Sosial çevikliyin artması

484 Milli iqtisadi sistemin açıqlığı nə ilə ifadə olunur?

- Dünya bazارında mövqeyi
- Dünya iqtisadiyyatına integrasiya olunmanın yüksək səviyyəsi
- Gömrük tariflərinin tətbiq olunmaması
- Ölkə sərhədlərinin açıqlığı
- Əhalinin yaşayışının keyfiyyəti

485 Təbii sərvətin zənginliyi ilə əlaqədar yüksək gəlir götürən ölkə:

- Rusiya
- Laos
- Küveyt
- Konqo
- Vyetnam

486 Qeyri bazar iqtisadiyyatlı inkişaf etməkdə olan ölkələr hansılardır?

- İran, Argentina
- Çin, Türkiyə
- Şimali Koreya, Kuba
- Braziliya, Hindistan
- Pakistan, Misir

487 Qərbi Avropanın xarici ticarət dövriyyəsinin neçə %-ni regional ticarətin payına düşür?

- 100%
- 70%
- 40%
- 50%
- 20%

488 Qərbi Avropa ölkələrinin xarici ticarətinin daha çox xarakterik xüsusiyyətlərindən biri odur ki, ...

- Əsasən hasilat sənaye məhsulları istehsal edir
- Zəif inkişaf edib
- İdxaldan güclü asılıdır
- Əsas hissəsi regiondaxili dövriyyəyə düşür
- Əsasən kənd təsərrüfatı məhsulları ixrac edir

489 İstehsalın inkişaf səviyyəsinin təmərküzləşmiş ifadəsi:

- asudə vaxt
- əhalinin rifah halı
- Məhsul istehsalı

- İstehsalın nəticəsi
- vaxta qənaət

490 İqtisadiyyatın son məqsədi nədir?

- Inkişaf
- Səmərəlilik
- Məhsul
- İstehsal
- İnsan

491 İqtisadiyyata dövlət müdaxiləsinin hədləri:

- Makroiqtisadiyyatda təkrar istehsalı fasıləsizliyi
- İqtisadiyyatın strateji sahələrini tənzimləmək
- İqtisadi fəaliyyətdə boşluqlar doldurmaq
- Bazar təsərrüfatının ümumi sərhədləri ilə kifayətlənmək
- Fundamental elmləri inkişaf etdirmək

492 İqtisadiyyata dövlət müdaxiləsinin alətləri:

- Ticarət-kommersiya vasitələri
- Maliyyə, vergi, qiymət, kredit siyaseti
- Demoqrifik amillər
- Struktur siyaseti
- Investisiyalar

493 Bazar iqtisadiyyatının əlamətlərinə hansılar aid deyil?

- Təsərrüfatın inkişafının yalnız qiymət mexanizmi ilə tənzimlənməsi
- Dövlət planlaşdırması vasitəsilə iqtisadiyyata rəhbərliyin mərkəzləşdirilməsi
- Hökumətin rolunu məhdudlaşdırın
- Şəxsi mənafeyə əsaslanan
- Xüsusi mülkiyyətə əsaslanan

494 Fransaya kapitalın əsas ixracatları.

- Sloveniya, Finlandiya
- ABŞ-Almaniya
- Çin, Avstriya
- Yunanistan, Macaristan
- Serbiya, İsveç

495 Fransanın ÜMM-də dövlət xərclərinin xüsusi çəkisi:

- 40,5
- 31,4
- 28,5
- 20,4
- 51,4

496 Fransanın nəhəng TMK-sını göstərin.

- bütün cavablar doğrudur
- alkatel
- Ay Bi Eyç Em
- bibendi Universal
- Bi En Pi Paribas

497 Beynəlxalq ixtisaslaşma və kooperasiyalasmanın səviyyəsi nədə özünü göstərir?

- Real əmək haqqı
- Təhsil səviyyəsi
- Texniki tərəqqi
- Iqtisadi artım
- Iqtisadi tərəqqi

498 Avropada kənd təsərrüfatı məhsulları istehsalının həcmində Fransanın tutduğu yer.

- 3-cü yer
- 1-ci yer
- 10-cu yer
- 5-ci yer
- 4-cü yer

499 Alıcılıq qabiliyyətinin pariteti nədir?

- Xarici ticarətin həcmi ilə ölkədəki qiymət səviyyəsi arasında nisbət təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
- Milli valyuta ilə birbaşa xarici investisiya məbləği arasındaki əlaqə
- İdxal və ixrac arasında nisbət
- Dövlət borcu və ÜDM arasında nisbət

500 AB hansı programlar vasitəsilə Azərbaycanı maliyələşdirir?

- Təmir və tikinti işləri, humanitar yardım, informasiya və telekomunikasiya programları
- Humanitar yardım, mədəni dəstək, TACİS, tikinti işləri
- İformasiya və telekomunikasiya programları, əsas təşkilati programları, ərzaq
- TACİS, təmir və tikinti işləri, humanitar yardım, ərzaq
- TACİS, təmir və tikinti işləri, mədəni dəstək

501 hansı iqtisadiyyatda iqtisadi problemlərin bir hissəsi bazarla, digər hissəsi isə hökumətlə həll edilir.

- Avtoritar
- Quldarlıq
- Ənənəvi
- Totalitar
- Qarışık

502 Ənənəvi iqtisadiyyat sisteminin xarakterik cəhətləri hansılardır?

- Texnika və texnologiyaların yüksək inkişafı
- İqtisadi əlaqələrin açıqlığı
- Vahid iqtisadi mərkəzin mövcudluğu
- Dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- Fərdlərin özlərinin əvvəlki birliliklərinə (icmalarına) malik olmaları

503 BP ekspertlərinin təqdimatı üzrə hansı ildə Azərbaycanda xarici şirkətlərin investisiya fəaliyyətinin qanun layihəsi yenidən tərtib edilmişdir?

- 2003-cü ildə
- 2005-ci ildə
- 2004-cü ildə
- 2006-ci ildə
- 2007-ci ildə

504 Çin ixracının əsas məhsulları 1. Paltar, 2. Neft məhsulları, 3. Avtomobil, 4. Telekommunikasiya avadanlığı, 5. dəniz məhsulları

- 2.3.4
- 1.4.5
- 1.2.3
- 1.3.4
- 3.4.5

505 Çin ixracın həcmində görə dünyada hansı yeri tutur?

- 5
- 3
- 2
- 1
- 4

506 Dünyanın 1 №li iqtisadiyyatı:

- Almaniya
- Kanada
- ABŞ
- Çin
- Avstraliya

507 Dünyanın 2 №li iqtisadiyyatı:

- Avstraliya
- ABŞ
- ABŞ
- Çin
- Kanada

508 Ölkələrin açıq iqtisadiyyatının dərəcəsi çox hallarda asılıdır: 1. Ölkənin coğrafi mövqeyindən 2. Sənayenin inkişaf səviyyəsindən 3. Təbii resurslarla təminatından 4. Əhalinin sayından 5. Əhalinin tədiyyə qabiliyyətli tələbindən

- 1.3.5
- 1.4.5
- 1.2.3
- 2.4.5
- 3.4.5

509 ÜDM-un 10%-dən az ixrac payı ilə nisbətən qapalı iqtisaiyyatlı ölkələr:

- Sayılanlardan heç biri
- İsvəçrə, İran
- Konqo, Səudiyyə Ərəbistanı
- Şimali Koreya, Kuba
- Çin, Portuqaliya

510 Dünya Bankı açıq iqtisadiyyatın dərəcəsi üzrə ölkələri neçə qrupa ayırır?

- 6
- 2
- 3
- 5
- 4

511 Açıq iqtisadiyyatın üstünlükləri hansılardır? 1. birbaşa xarici investisiyaların cəlb olunması imkanlarının artırılması 2. iş yerlərinin artırılması 3. malların və xidmətlərin çeşidinin və nomenklaturasının

genişləndirilməsi 4. bəzi sahələrin inhisarlaşmasının qurulması 5. istehsalın ixtisaslaşmasının və kooperasiyalasmasının dərinləşməsi

- 1.3.5
- 1.3.4
- 1.2.3
- 2.4.5
- 3.4.5

512 Müasir dövrə Yaponianın makroiqtisadi qeyri-tarazlığının əsas səbəbləri: 1.sinf münaqışə, 2.əmək haqqının qeyri-çevik dərəcələri, 3.investisiyalasmanın inkar olunması, 4.biznesə təzyiq, 5.qeyri-çevik qiymətlər.

- 2.3.5
- 3.4.5
- 1.2.3
- 1.3.5
- 2.3.4

513 Qızıl valyuta ehtiyatına malik olmaqla dünyanın 5 nəhəngi sıralarına daxil olan Şərqi Asiyanın ada ölkəsi hansıdır?

- Heç biri
- Vyetnam
- Tayvan
- Çin]
- Koreya Respublikası

514 Koreya Respublikası hansı sahələr üzrə dünya bazارında güclü mövqe tutur?

- Yüngül sənaye
- Robotlar istehsalı
- Ağac emalı sənayesi
- Elektronika və informasiya sistemləri istehsalı
- Neft sənayesi

515 Özünün yarıməsrlik mövcudluğu dövründə zəif inkişaf etmiş ölkədən, daha sonra isə yeni sənayeləşmiş ölkədən inkişaf etmiş ölkəyə çevrilən ölkə hansıdır?

- İndoneziya
- Sinqapur
- Koreya Respublikası
- KXDR
- Malayziya

516 Yaponiya elmə çəkilən xərclərin həcmində görə dünya ölkələri içərisində neçənci yerdədir?

- 4-cü yer
- 1-ci yer
- 5-ci yer
- 3-cü yer
- 2-ci yer

517 Yaponiyada ETTKİ-nə çəkilən xərcin həcmi və onun dünyada tutduğu yer?

- 130 mlrd. 3-cü yer
- 150 mlrd. 1-cü yer
- 100 mlrd. 5-cü yer
- 110 mlrd. 4-cü yer

- 140 mlrd. 2-cü yer

518 Robotların istehsalı və istifadəsi üzrə dünyada birinci yeri hansı ölkə tutur?

- Fransa
- Almaniya
- ABŞ
- Yaponiya
- Böyük Britaniya

519 Avtomobil istehsalı üzrə dünyada ən böyük Yapon şirkəti hansıdır?

- Heç biri
- Hunday
- Nissan
- Lexus
- Toyota

520 Dünyanın hansı ölkəsində fəhlə vaxta görə ən yüksək əmək haqqı alır?

- Böyük Britaniya
- ABŞ
- Almaniya
- Norveç
- Yaponiya

521 alıcılıq qabiliyyətinin pariteti üzrə hansı iki ölkə Yaponiyadan geri qalır?

- ABŞ, Hindistan
- Almaniya, Çin
- ABŞ, Almaniya
- ABŞ, Çin
- Almaniya, Hindistan

522 Yaponiyada istehlak tələbinin əhəmiyyətli genişlənməsi ilə nəticələnən islahatlar.

- Ticarət islahatı
- Vergi islahatı
- Aqrar islahat
- Pul islahatı
- Hərbi islahat

523 Yapon iqtisadi modelinin mahiyyəti

- İqtisadiyyatın bağlılığı
- Xüsusi biznes marağının məhdudlaşdırılması
- Sahibkarlıqfəaliyyətinin həvəsləndirilməsi
- Xarici investisiyalar üçün iqtisadiyyatın açıqlığı və eyni zamanda xüsusi sektor üzərində dövlətin nəzarətinin zəiflədilməsi
- İxrac meyllənən iqtisadi siyaset

524 Qapalı iqtisadiyyatlı ölkənin açıq iqtisadi ölkədən fərqləri: 1. malları və xidmətləri idxal edir 2. malları və xidmətləri ixrac etmir 3. istehsal amillərinin beynəlxalq hərəkətində iştirak edir 4. istehsal amillərinin beynəlxalq hərəkətində iştirak etmir 5. beynəlxalq maliyyə münasibətlərindən kənarda dayanır

- 1.2.4
- 2.4.5
- 1.3.5
- 3.4.5

1.2.3

525 Hansı ölkə son vaxtlar enerji resursları ixracatçısından idxlatalatçısına çevrilərək dünyada 2-ci yeri tutmuşdur?

- Çin
- Hindistan
- ABŞ
- Almaniya
- Rusiya

526 Hansı ölkə son onillikdə neft iddxalatçısından ixracatçasına çevrilmişdir?

- Braziliya
- Rusiya
- Çin
- Avstraliya
- Böyük Britaniya

527 ABŞ-in ÜDM-un böyük hissəsini təşkil edir:

- Kənd təsərrüfatı
- Neft məhsulları
- Yüngül sənaye
- Xidmət sferası
- Ağır sənaye

528 Birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə dünya lideri:

- Türkiyə
- ABŞ
- Çin
- Almaniya
- Rusiya

529 Hansı məhsulun ixracı Braziliyanı dünya miqyasında lider etmişdir?

- Qarğıdalı
- Düyü
- Qəhvə
- Kakao
- Pambıq

530 Bütün energetikasının 99%-i SES-na əsaslanan ölkə:

- Avstraliya
- ABŞ
- Rusiya
- Braziliya
- Kanada

531 Avtomobil istehsalı üzrə dünya lideri.

- ABŞ
- Çin
- Almaniya
- Rusiya
- Yaponiya

532 Hansı ölkənin ÜDM-un 2/3 hissəsini xidmət sferası təşkil edir?

- Hindistan
- Braziliya
- Çin
- Cənubi Koreya
- Meksika

533 Hansı ölkənin iqtisadiyyatında planlaşdırma mövcuddur?

- İspaniya
- ABŞ
- Almaniya
- Fransa
- Kanada

534 Kənd təsərrüfatı məhsulları istehsalının həcmində görə birinci yeri tutur?

- Çin
- Ukrayna
- ABŞ
- Rusiya
- Qazaxıstan

535 Bu məhsulun bütün dünya ixracının 10%-ni Böyük Britaniya ixrac edir.

- Qaz
- Avtomobil
- Neft məhsulları
- Xidmət
- Kənd təsərrüfatı məhsulları

536 Hansı ölkədə xidmət sferası üstün mövqeyə (50%-dən çox) malikdir, lakin inkişaf etmiş ölkə adlanır?

- KXDR
- Çin
- Türkiyə
- Azərbaycan
- Çexiya

537 Turizm iqtisadiyyatının əsas maddələrindən biridir:

- Azərbaycan
- Yaponiya
- Çin
- Türkiyə
- Rusiya

538 İqtisadiyyatın artımına görə 4 liderdən 1-ci (Çini ötməklə) olan ölkə:

- Yaponiya
- Türkiyə
- Almaniya
- ABŞ
- Fransa

539 MDB-də ÜDM-un artımına görə birinci yeri tutan ölkə:

- Belarus

- Qazaxıstan
- Rusiya
- Azərbaycan
- Ukrayna

540 Türkiyə iqtisadiyyatının əsas sahələrindən biri:

- Kənd təsərrüfatı
- Kimya sənayesi
- Gəmiqayırmalar
- Kosmos
- Turizm

541 Hansı ölkələr anqlo-sakson modeli ilə işləyirlər?

- Kanada, Çili, Böyük Britaniya
- Argentina, Hollandiya, Yunanistan
- Meksika, İsveç, Avstriya
- ABŞ, Böyük Britaniya, Meksika
- İtaliya, ABŞ, İsveçrə

542 Beynəlxalq uçot sistemi modeli necə mövcuddur?

- Qıtə, Şimali Amerika
- Anqlosakson, qitəvə Cənubi Amerika
- Şimali Amerika
- Britan-amerika
- Cənubi Amerika

543 Anqlosakson modelində sövdələşmənin ödənilməsinin hakim metodu:

- Hibrid formalar.
- Hibrid formalar, pul vəsaitləri
- Pul vəsaitləri
- Qiymətli kağızlar, hibrid formalar
- Pul vəsaitləri, qiymətli kağızlar

544 Böyük Britaniyanın makroiqtisadi inkişafının başlıca xüsusiyyətləri:

- Cənubi Amerika modeli
- Liberal model
- Anqlosakson modeli
- Neoliberal-qıtə modeli
- Qıtə modeli

545 2004-cü ildə Böyük Britaniyanın ÜDM-un həcmi nə qədər olmuşdur?

- 1009 mlrd. Dollar
- 955 mlrd. Dollar
- 1800 mlrd. Dollar
- 1606 mlrd. Dollar
- 2123 mlrd. Dollar

546 2011-ci ildə ABŞ-ın ÜDM-un həcmi:

- 14,7 trl.dollar
- 20,5 trl.dollar
- 10 trl.dollar
- 8 trl.dollar

15,2 trl.dollar

547 2010-cu ildən 2011-ci ilə ABŞ-ın xarici investisiyalarının həcmi nə qədər olmuşdur?

- 2,2 trl.dollar
- 2,9 trl.dollar
- 3 trl.dollar
- 1,7 trl.dollar
- 4,2 trl.dollar

548 ABŞ-ın ÜDM-un neçə %-i istehlakı təşkil edir?

- 85%
- 70%
- 45%
- 50%
- 58%

549 Dünyanın aviakosmik istehsalında hansı ölkənin payına 55% satış həcmi düşür?

- İsvəç
- Almaniya
- Yaponiya
- ABŞ
- Fransa

550 Hansı ölkədə ÜDM-un daha çox həcmi vardır?

- Almaniya
- Küveyt
- Səudiyyə Ərəbistanı
- ABŞ
- Banqladeş

551 Bu ölkələrdən hansı elm tutumlu məhsulların nəhəng ixracatçısıdır?

- Yunanıstan
- Gürcüstan
- İsvəçrə
- ABŞ
- Somali

552 ABŞ-ın ümumi idxalının dəyərində elm tutumlu məhsulların payı.

- 22%
- 47%
- 35%
- 14%
- 28%

553 Hansı ölkənin valyutası vahid etalon sayılır ki, onunla bütün İEÖ-in valyutası bərabərləşdirilir?

- ABŞ
- İngiltərə
- Rusiya
- Norveç
- Bruney

554 ABŞ-da hər il struktur yenidənqurmaya nə qədər pul xərclənir?

- 20-40 mlrd.dol.
- 30-70 mlrd.dol.
- 100-200 mlrd.dol.
- 40-60 mlrd.dol.
- 70-100 mlrd.dol.

555 ABŞ-da xarici birbaşa kapital qoyuluşları üçün qurulmuşdur?

- Yeni rejimin qəbulu
- Milli rejim
- Bütün vergilərin ləğvi
- Xarici rejim
- Beynəlxalq rejim

556 Hansı ildən başlayaraq Amerikanın birbaşa investisiyalarının yarısı yerli şərklərlə qarşıq müəssisələr formalaşmasında həyata keçirilir?

- 1965-ci il
- 1948-ci il
- 1959-cu il
- 1943-cü il
- 1977-ci il

557 ABŞ-in nəhəng ticarət şərkləri hansı ölkələrdir?

- İngiltərə, Meksika, Rusiya, Qazaxıstan
- Qatar, Küveyt, Banqladeş, Efiopiya, Yaponiya
- Çad, Somali, Braziliya, Argentina, Meksika
- Bruney, Qatar, Britaniya, Küveyt, BƏΘ
- Kanada, Meksika, Yaponiya, Almaniya, Cin

558 Aşağıda adı çəkilənlərdən hansılar ABŞ-in sahibkarlar cəmiyyəti modelinə aiddir?

- Neoliberallaşma prinsipi
- Dövlət və bələdiyyə infrastrukturunun inkişafı
- Xüsusi sahibkarlığa azadlıq
- Liberallaşma prinsipi
- Bazar rəqabəti

559 BM-də inkişaf etmiş ölkələrinin formal keyfiyyətlərini göstərin: 1. Hazır məmulatların dünya istehsalının 80%-ni 2. dünya sənaye istehsalının 57%-ni 3. adambaşına düşən ÜDM orta dünya səviyyəsini 5 dəfə ötmüşdür. 4. dünya kənd təsərrüfatı istehsalının 40%-ni 5. dünya elmi-tədqiqat işlərinin 90%-nə yaxın

- 2.4.
- 1.3
- 2.3
- 4.5
- 2.5

560 Britaniya əməkdaşlığına hansı ölkələr daxildir? 1. Kanada 2. Yeni Zenlandiya 3. Vatikan 4. İtaliya 5. Florensiya

- 3.4.
- 1.5.
- 2.4.
- 1.3.
- 1.2.

561 Kanada dünyada hansı məhsullar üzrə nəhəng istehsalçıdır?

- Neft
- Nikkel
- Almaz
- Dəmir filizi
- Qaz

562 ÜDM-un həcmindən görə Kanada dünyada neçənci yerdədir?

- 14
- 12
- 8
- 18
- 10

563 2006-cı ilin sonuna Böyük Britaniyanın qızıl valyuta rezervinin həcmi?

- 54 mlrd.dol.
- 84 mlrd.dol.
- 47 mlrd.dol
- 96 mlrd.dol
- 75 mlrd.dol

564 Aşağıda adı çəkilən ölkələrdən hansılar Böyük Britaniyanın nəhəng ticarət şərkləri adlanır?

- Hollandiya, ABŞ, Fransa
- Yunanistan, ABŞ, Fransa
- Çili, Bolqarıstan, Almaniya
- Fransa, İsvəçrə, Rusiya
- Qazaxıstan, Meksika, Hollandiya

565 Dünya xidmətlər ixracının neçə %-ni Böyük Britaniya həyata keçirir?

- 11%
- 10%
- 15%
- 20%
- 7%

566 Bazar iqtisadiyyatının əlamətlərinə hansılar aid deyil?

- Təsərrüfatın inkişafının yalnız qiymət mexanizmi ilə tənzimlənməsi
- Xüsusi mülkiyyətə əsaslanan
- Şəxsi mənafeyə əsaslanan
- Hökumətin rolunu məhdudlaşdırın
- Dövlət planlaşdırması vasitəsilə iqtisadiyyata rəhbərliyin mərkəzləşdirilməsi

567 İnzibati-amirlik iqtisadi sisteminin əlamətlərinə nələr aid deyil?

- Xüsusi mülkiyyətin olmaması
- Vahid mərkəzdən bütün müəssisələrin birbaşa idarə edilməsi
- Dövlət məhsulların istehsalına və bölgüsünə tam nəzarət edir
- Dövlət aparıcı əsasən inzibati bələşdirmə metodlarının köməyi ilə təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- İqtisadiyyatın liberallaşması

568 qarşıq iqtisadiyyatda təsərrüfat subyekti kimi dövlət etməlidir:

- Yalnız xarici investisiyaları investisiyalasdırmalı
- Yalnız xüsusi biznesi investisiyalasdırmalı
- Xüsusi kapitalın mənfəətini məhdudlaşdırmalı

- Vahid mərkəzdən xüsusi biznesin müəssisələrini idarə etməli
- Xüsusi biznesin həyata keçirə bilmədiyi işləri öz üzərinə götürməli

569 bazar iqtisadiyyatı amirlikdən onunla fərqlənir ki, onda...

- Əhalinin həyat səviyyəsi adambaşına düşən istehsalın həcmindən asılı olur
- Dövlət istehsal olunan bütün nemətləri bölüşdürür
- İstehsalın mühüm amili əməkdir
- Nə istehsal etməyi istehsalçı özü qərarlaşdırır
- Bölgü üzrə bütün müəssisələrin həllini idarəetmənin mərkəzi orqanları yerinə yetirir

570 İqtisadi sistemlərin dörd tipi:

- Quldarlıq, feodal, demokratik, anarxiya
- Quldarlıq, feodal, kapitalist, kommunist
- Demokratik, anarxiya, avtoritar, totalitar
- Ənənəvi, bazar, mərkəzləşdirilmiş, qarışık
- İnkışaf edən, inkışaf etmiş, durğunlaşan, çürüyən

571 İstehsal resurslarının təcrübə istifadəsini ənənələrlə, adətlərlə müəyyən edən iqtisadi sistem.

- Feodal
- Amirlik
- Ənənəvi
- Bazar
- Demokratik

572 Qarışiq iqtisadiyyatın hansı modeli çox böyük olmayan sosial istiqamətə malikdir?

- Asiya
- Yaponiya
- Amerika
- Alman
- İsveçrə

573 Açıq iqtisadiyyatın sahələri qiymətləndirilə bilər.

- Elmi Tədqiqat və Təcrübə Konstruktur işlərinə ayrılan vəsaitlərə əsasən
- İxrac kvotası və adambaşına düşən ixracın həcmi göstəricilərinə əsasən
- Kapital cəlbinin emiqrasiyavə milli istehsala xarici texnologiyanın tətbiqi göstəricilərinə əsasən.
- İşçi qüvvəsinin miqrasiyası və kapital qəçişinin göstəricilərinə əsasən
- İstehsal amillərinin mobilliyi və istehsalın təmərküzləşməsi göstəricilərinə əsasən

574 Açıq iqtisadiyyat nəyi nəzərdə tutur?

- Əhalinin həyat səviyyəsinin pisləşməsini
- İxtisaslaşma və kooperasiyalışmanın dərinləşməsini
- Ticarət balansının enməsini
- Milli istehsalçılar arasında rəqabət zəiflənməsini
- İxrac göndərişlərinin ixtisar edilməsini

575 İnkışafın Amerika modelinə nələr aid deyil?

- Sahibkarlığın həvəsləndirilməsinə
- Sosial bərabərlik məsələsinin qoyulmasına
- Əmək məhsuldarlığının yüksək səviyyəsinə əsaslanmaqla
- Sahibkarlıq fəaliyyətinin hərtərəfli həvəsləndirilməsi sisteminin qurulmasına
- Az təminatlı qrupa əlverişli həyat səviyyəsinin yaradılmasına

**576 Amerika modeli sistemi əsaslanır?**

- Sosial bərabərlik məsələlərinin yerinə yetirilməsinə
- Ölkənin sabit iqtisadi inkişafına nail olmağa
- Əmək məhsuldarlığının artımı ilə əmək haqqı arasında böyük fərqə.
- Sahibkarlığın həvəsləndirilməsinə
- Əhalinin gəlirlərinin səviyyəsində fərqlərin aşağı salınmasına istiqamətlənən, fəal sosial siyasetə

**577 Aşağıda adlandırılanlar hansı modelə aid edilir? 1. Ölkənin sabit iqtisadi inkişafına nail olan olmağa əsaslanan 2. fəal sosial siyasetin hazırlanmasına 3. Orta və kiçik sahibkarlığın inkişafına**

- İsveçrə
- Alman
- Amerika
- Asiya
- Yapon

**578 İsveçrə modeli üçün nə xarakterikdir?**

- Sahibkarlığın həvəsləndirilməsi
- Əhalinin az təminatlı təbəqəsinin xeyrinə milli gəlirin yenidən bölüşdürülməsi hesabına əmlak qeyri-bərabərliyinin ixtisarı
- Yüksək həyat səviyyəsinin təminatı funksiyasının xüsusi müəssisələrin üzərinə düşməsi
- Əmək məhsuldarlığının artımından əhalinin həyat səviyyəsinin geri qalması xarakterizə olunur.
- Orta və kiçik sahibkarlığın inkişafı

**579 Şərqi Asyanın hansı 2 ölkəsi Yaponianın dünya bazarında mövqeyinin möhkəmlənməsindən sonra onun iqtisadi siyasetini ümumiləşdirdi və istifadə etdi: 1. Çin 2. Koreya Respublikası 3. KXDR 4. Tayvan 5. Vyetnam**

- 1,4
- 2,3
- 2,4
- 1,3
- 1,2

**580 Yapon möcüzəsinin başlıca iqtisadi hərəkətverici qüvvəsi: 1. Daxili istehlakin artımı 2. Böyük miqdarda malların ixracı 3. Aparıcı texnologiyaların ixracı 4. Kapital qoyuluşunun artımı 5. amerikanın iqtisadi köməyi**

- 2,4
- 1,5
- 1,4
- 2,3
- 4,5

**581 Müharibədən sonrakı vaxtda Yaponiya iqtisadiyyatının inkişaf mərhələlərinin ardıcılılığı 1. islahatların həyata keçirilməsi 2. 90-cı illərin böhranı və ondan növbəti çıxış 3. bərpa dövrü 4. Yüksek artım tempi dövrü 5. Yanacağın qiymət artımına adaptasiyası və iqtisadiyyatın beynəlmiləlləşməsi dövrü**

- 3.1.4.5.2.
- 3.4.1.5.2.
- 1.3.5.4.2.
- 1.3.4.2.5.
- 5.2.3.1.4.

**582 Qərbi Avropanın sosial-iqtisadi modelinin Amerika və Yaponiya modelindən fərqləri: 1. Üçukladlı təsərrüfat mexanizmində yuxarı yarus (dövlət tənzimlənməsi səviyyəsi) digər mərkəzi qüvvələrə nisbətən böyük rol oynayır. 2. Qərbi Avropanın ictimai-iqtisadi sisteminin meylliyi dünyada daha yüksəkdir. 3. dünya**

təsərrüfatına və təsərrüfat həyatının beynəlmiləlləşməsinə açıqlığı bir qədər aşağı səviyyədədir. 4. Əgər ABŞ və Yaponiyanın sosial-iqtisadi sistemi çərçivəsində fərdiçilik prinsipi kimi və ictimai həyatın əsas qaydası kimi həmrəyliyi üstələyirsə, Qərbi Avropada isə həmrəylik prinsipi fərdiçilik prinsipindən üstün tutulur.

- 2.3.
- 3.4
- 1.2
- 2.3.4
- 1.3.4

583 Xüsusi mülkiyyətə əsaslanan hansı iqtisadi sistemdə təsərrüfatın inkişafı tamamilə qiymət mexanizmi ilə tənzimlənir:

- Ənənəvi
- Anarxiya
- İnzibati-amirlik
- Bazar
- Feodal

584 İstehsalın inkişaf səviyyəsinin təmərküzləşmiş ifadəsi:

- asudə vaxt
- əhalinin rifah hali
- Məhsul istehsalı
- İstehsalın nəticəsi
- vaxta qənaət

585 İqtisadi inkişafın hərəkətverici qüvvələri hansılardır?

- Əmək və istehsal motivləri
- Sosial amillər
- Hüquqi normalar
- Siyasi qaydalar
- Mənəvi potensial

586 İqtisadi sistemin strukturuna nə daxildir?

- Məhsuldar qüvvə, maddi əsas
- Mülkiyyət formaları, iqtisadi bazis
- Siyasi təşkilatlar, ali qanunverici orqan
- Dövlət quruluşu, siyasi demokratiya
- Texnika və texnologiyanın tətbiqi

587 İqtisadi inkişaf sürətinə görə dünyada 1-ci yeri tutan ölkə:

- Rusiya
- ABŞ
- Böyük Britaniya
- Almaniya
- Çin

588 Dünyanın kasib ölkələri qrupuna hansı ölkə daxildir?

- Banqladeş
- Somali
- Əfqanistan
- İraq
- Çad

589 Təbii sərvətin zənginliyi ilə əlaqədar yüksək gəlir götürən ölkə:

- Rusiya
- Laos
- Küveyt
- Konqo
- Vyetnam

590 Latın Amerikasının yeni sənaye ölkəsi hansıdır?

- Salvador
- Uruqvay
- Kuba
- Meksika
- Çili

591 Asiyanın yeni sənaye ölkəsi hansıdır?

- Tayvan
- Çin
- Yaponiya
- Monqolustan
- Cənubi Koreya

592 Qeyri bazar iqtisadiyyatlı inkişaf etməkdə olan ölkələr hansılardır?

- İran, Argentina
- Çin, Türkiyə
- Şimali Koreya, Kuba
- Braziliya, Hindistan
- Pakistan, Misir

593 Yaponiyanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- 39,5
- 32,5
- 25,4
- 10,7
- 27,4

594 Böyük Britaniyanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- 35,7
- 30,1
- 20,5
- 13,4
- 42,3

595 Fransanın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi:

- 40,5
- 31,4
- 28,5
- 20,4
- 51,4

596 2010-cu ildə ABŞ-ın ÜMM-da dövlət xərclərinin xüsusi çəkisi

- 25,4

- 17,6
- 15,4
- 37,1
- 20,5

597 İqtisadiyyata dövlət müdaxiləsinin alətləri:

- Ticarət-kommersiya vasitələri
- Maliyyə, vergi, qiymət, kredit siyaseti
- Demografik amillər
- Struktur siyaseti
- Investisiyalar

598 İqtisadiyyata dövlət müdaxiləsinin hədləri:

- Makroiqtisadiyyatda təkrar istehsalı fasıləsizliyi
- İqtisadiyyatın strateji sahələrini tənzimləmək
- İqtisadi fəaliyyətdə boşluqlar doldurmaq
- Bazar təsərrüfatının ümumi sərhədləri ilə kifayətlənmək
- Fundamental elmləri inkişaf etdirmək

599 İqtisadiyyata dövlət müdaxiləsi nə deməkdir?

- İqtisadiyyatda təsərrüfat islahatlarını həyata keçirmək
- İqtisadiyyatın sahələrini və yarımsahələrini tənzimləmək
- Bazar subyektlərinin fəaliyyətini əlaqələndirmək
- Vergi, kredit qiymət və sair siyaseti həyata keçirmək
- İqtisadi-maliyyə böhranına qarşı mübarizə

600 İqtisadi və sosial tərəqqinin əsasları nədir?

- Əhalinin rafah halı
- Ümumi daxili məhsul
- Milli gəlir
- İstehsalın səmərəliliyi
- Milli sərvət

601 İqtisadi inkişafın nəticəsi nədə ifadə olunur?

- iqtisadi tərəqqidə
- Məhsul istehsalından
- İstehsalın artımında
- əməkdə
- tələbatın ödənilməsi dərəcəsində

602 İqtisadiyyatın son məqsədi nədir?

- Inkişaf
- İstehsal
- Məhsul
- Səmərəlilik
- İnsan

603 Milli iqtisadi sistemin açıqlığının qorunması üsulları hansıdır?

- Bazar tənziminin güclənməsi
- Inkişaf etmiş dövlət tənzimlənməsinin işləməsi
- Nəhəng korporasiyalar xarici fəaliyyətinin güclənməsi
- Sosial çevikliyin artması

- Iqtisadiyyatda ixrac sahələrinin artması

604 Milli iqtisadi sistemin açıqlığı nə ilə ifadə olunur?

- Əhalinin yaşayışının keyfiyyəti  
 Gömrük tariflərinin tətbiq olunmaması  
 Ölkə sərhədlərinin açıqlığı  
 Dünya iqtisadiyyatına integrasiya olunmanın yüksək səviyyəsi  
 Dünya bazarında mövqeyi

605 Sosial-iqtisadi quruluşun ümumi meyarı nədir?

- Texnika və texnologiyanın inkişaf səviyyəsi  
 İqtisadi münasibətlər  
 İqtisadi inkişaf  
 Məhsuldar qüvvə  
 Tələbatın ödənilmə dərəcəsi

606 Beynəlxalq ixtisaslaşma və kooperasiyalışmanın səviyyəsi nədə özünü göstərir?

- Real əmək haqqı  
 İqtisadi artım  
 Texniki tərəqqi  
 Təhsil səviyyəsi  
 İqtisadi tərəqqi

607 Avropa ölkələrindən hansı atom elektrikstansiyasında istehsal etdiyi elektrik enerjisinin yüksək hissəsini ayırır (75%)?

- Norveç  
 İtaliya  
 İsveç  
 Fransa  
 Hollandiya

608 Fransanın nəhəng TMK-sını göstərin.

- Ay Bi Eyç Em  
 bibendi Universal  
 Bi En Pi Paribas  
 bütün cavablar doğrudur  
 alkateL

609 Aşağıdakı xarakteristika hansı ölkəyə aiddir? Məşhur aqrar ölkədir; kənd təsərrüfatı məhsullarının böyük ixracatçısıdır; taxıl istehsalı üzrə dünyada 4-cü, Avropada 1-cidir; üzüm istehsalı üzrə dünyada və Avropada 2-cidir; yetişdirilən donuzların sayına görə dünyada və Avropada 9-cudur; KPC-nin mövcudluğuna görə dünyada 13-cü və Avropada 2-ci yerdədir.

- İspaniya  
 Albaniya  
 Portuqaliya  
 Böyük Britaniya  
 Fransa

610 İqtisadiyyatın liberallaşmasına istiqamətlənən Fransız sosail-iqtisadi modelinin islahatlaşdırılması nə vaxt başlamışdır?

- 80-ci illərin 2-ci yarısında  
 1939-cu ildə

- 50-ci illərdə
- 30-cu illərin birinci yarısında
- 1940-ci ildə

611 Fransaya kapitalın əsas ixracatıları.

- Sloveniya, Finlandiya
- ABŞ, Almaniya
- Çin, Avstriya
- Yunanıstan, Macaristan
- Serbiya, İsveç

612 Fransızların sosial-iqtisadi modelinin başlıca əlamətləri:

- düzgün cavab yoxdur
- iqtisadiyyatın idarə olunmasında xüsusi sektorun yüksək rolü
- iqtisadiyyatda dövlət tənzimlənməsinin zəif rolü
- iqtisadiyyata dövlətin intensiv müdaxiləsi
- xarici şirkətlərin iqtisadiyyatı tənzimləməsi

613 Fransızların sosial iqtisadimodeli necəadlanır? 1. Dirijist 2. Etatist 3. Marksist 4. Neoliberalist.

- 1.4
- 1.2
- 3.4
- 2.4
- 1.3

614 Fransa və İtaliyanın oxşar cəhətləri: 1. İnkışaf etmişyeddilərin tərkibinə daxildir. 2. Nəhəng neft yataqlarının malikdir. 3. əhalinin hər nəfərinə yüksək ÜDM düşür 4. İqtisadiyyatın dövlət tənzimlənməsinin rolu.

- 1.3
- 2.3
- 2.4
- 1.4
- 3.4

615 Avropada kənd təsərrüfatı məhsulları istehsalının həcmində Fransanın tutduğu yer.

- 3-cü yer
- 1-ci yer
- 10-cu yer
- 5-ci yer
- 4-cü yer

616 Fransa sənayesində xarici kapitalın payı.

- 5%
- 25%
- 10%
- 40%
- 15%

617 XIX əsrin 1-ci yarısında İngiltərə və Fransa iqtisadi inkişaf modelinin oxşar cəhətlərini müəyyənləşdirin.

- ifrat istehsalın 1-ci iqtisadi böhranı
- kəndlilərin qeyri-iqtisadi asılılığının saxlanması
- Sənaye çevrilişinin başa çatması

- Yüngül sənayenin sürətli inkişafı, fond bazarının inkişafı
- iqtisadiyyatın dövlət tənzimlənməsinin güclənməsi

618 Fransa iqtisadi modelinin ənənəvi xüsusiyyətləri:

- dövlət sektorunun böyük payı
- İxracdan güclü asılılıq
- xüsusi sektorun böyük payı
- dövlət sektorunun bir qədər az payı
- düzgün cavab yoxdur

619 İtaliya TMK-nı göstərin:

- Reno, Deutsce Telekom
- Gamesa, İndra
- Telefonika, Movistar
- Ferrari, Fiat
- Alcatel, Ey Bi Eyç Em

620 İtaliya hansı məhsulun istehsalı üzrə Avropa ölkələri arasında 1-ci, dünyada isə 2-ci yerə yüksəlmişdir?

- parça
- kompüter
- traktor
- avtomobil
- soyuducu və yuyucu maşın

621 Bu ölkə ayaqqabı istehsalı üzrə dünyada 2-ci yeri, ixracı üzrə isə 1-ci yeri tutur?

- Portuqaliya
- Koreya
- İspaniya
- İtaliya
- Ekvador

622 İtaliya şərab ixracının həcminə görə neçənci yerdədir?

- Avropada 7-ci yer
- Şərab istehsal etmir
- avropada 3-cü yer
- dünyada 1-ci yer
- dünyada 5-ci yer

623 Ölkə ixracın həcminə görə dünyada 6-ci yeri, idxlərin həcminə görə isə 7-ci yeri tutur:

- Çexiya
- ABŞ
- Yaponiya
- İtaliya
- Meksika

624 İtaliya hər il nə istehsal edir?

- İstehsal etmir
- 6 mln. avtomobil
- 1,5 mln. avtomobil
- 3 mln. avtomobil
- 20 mln. avtomobil

625 İtalya sənayesinin aparıcı sahələri:

- Maşınqayırma
- tikiş sənayesi
- bütün cavablar düzdür
- kimya sənayesi
- yeyinti sənayesi

626 Dünya istehsalında İtaliyanın payı:

- 1%
- 10%
- 3%
- 4,5%
- 6%

627 İqtisadi inkişafın İtalyan modeli hər şeydən öncə nə ilə fərqlənir?

- Sənayenin zəif inkişafı
- Kiçik və orta biznes
- Əhalinin hər nəfərinə düşən ÜDM-un az olması
- digər ölkələrdən asılılıq
- Mənfi tədiyyə balansı

628 3 güc mərkəzlərindən birini göstərin.

- Qərbi Avropa
- Cənubi Asiya
- Şimali Afrika
- Avstraliya
- Latin Amerikası

629 İqtisadi inkişafın Avropa modeli aşağıdakı amillərlə şərtlənir:

- İqtisadiyyatın dövlət tənzimlənməsi tədbirləri sistemində güclü sosial ədalətin mövcudluğu
- xüsusi təsərrüfat-hüquqa statusa malik güclü kooperativ sektorun mövcudluğudur ki, dünya bazarında region mallarının hərəkətində aparıcı rol oynayır
- Dünya təsərrüfatının və təsərrüfat həyatının beynəlmiləşməsinin açıqlığının dərəcəsi
- bütün cavablar düzgündür
- Sahibkarlıq fəaliyyətinin mənəvi prinsiplərinə sosial ehkamların və katolik kilsələrin təsiri

630 Qərbi Avropanın xarici ticarət dövriyyəsinin neçə %-ni regional ticarətin payına düşür?

- 100%
- 50%
- 40%
- 70%
- 20%

631 Qərbi Avropa ölkələrinin xarici ticarətinin daha çox xarakterik xüsusiyyətlərindən biri odur ki, ...

- Əsasən hasılat sənaye məhsulları istehsal edir
- Əsas hissəsi regiondaxili dövriyyəyə düşür
- İdxaldan güclü asılıdır
- Zəif inkişaf edib
- Əsasən kənd təsərrüfatı məhsulları ixrac edir

632 Azərbaycan beynəlxalq investisiyanın müdafiəsi üzrə hansı ölkələr ilə beynəlxalq müqavilə bağlamışdır?

- Türkiyə və ingiltərə

- ABŞ və Almaniya
- Pakistan və İran
- MDB ölkələri və Yaponiya
- İraq və Fransa

633 İnfrastruktur milli programının reallaşdırılması üçün hansı həcmdə investisiya tələb olunur?

- 7 milyard \$
- 14 milyard \$
- 5 milyard \$
- 9 milyard \$
- 3 milyard \$

634 Azərbaycanda hansı mövcud nəqliyyat avadanlıqlarının texniki yenidənqurmaya və rekonstruksiyaya ehtiyacı var?

- Metropoliten
- Dəmir yolu nəqliyyatı
- Hava nəqliyyatı
- Bakı Dəniz Limanı
- avtoyol nəqliyyatı

635 TACİS programına görə hansı prioritet sahələr müəyyən olunub?

- Nəqliyyat, maliyyə xidmətləri
- Energetika, transport
- Bütün variantlar doğrudur
- Maliyyə xidmətləri, satışın yayılması, humanitar və insan resursları
- Dövlət müəssisələrinin yenidəntəşkili və özəl sektorun inkişafı

636 Hansı ölkə Böyük İpək Yolu (TRASEKA) və Fiber optik kabel xətti Trans – Asiya – Avropa (TAA) marşrutu üzrə daşımalar həyata keçirən lider dövlətdir?

- İran
- Özbəkistan
- Qazaxıstan
- Azərbaycan
- Russiya

637 Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- Venesuela, İzrail, Küveyt, İraq
- İran, İraq, Küveyt, Azərbaycan
- Səudi Ərəbistan, BƏƏ, İzrail, Küveyt
- Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ
- Azərbaycan, Səudi Ərəbistan, İran

638 Azərbaycandan nəycin idxlə nəticəsində Qərblə ticarətdə ticarət tərəfdaşları kimi bu ölkələrin əhəmiyyəti artmışdır?

- Neft və neft məhsulları
- Məişət texnikası
- Neft avadanlıqları
- Ərzaq məhsulları
- karbohidrogen xammalı

639 Müstəqillik dövründə Azərbaycan nəyə nail olub?

- Təbii iqtisadi resurslardan istifadə üzrə uzunmüddətli milli strategiya yaradılmışdır

- Sosial iqtisadi münasibətlər sistemində radikal torpaq islahatları və iqtisadiyyatın liberallaşdırılmasına yeni şərait yaratdı?
- Liberal bazar iqtisadiyyatı mexanizmi şəraitində ölkənin iqtisadi sistemi stabillik əldə edib
- Bütün variantlar doğrudur
- Açıqlıq artmış və dünya iqtisadi sisteminə integrasiya çoxalmışdır

640 Azərbaycanda bugünkü üçün hansı dövlət programı realizə olunmur?

- Bütün cavablar doğrudur
- “Kiçik sahibkarlığa dövlət dəstəyi”
- “Yoxsulluğun azaldılması və iqtisadi artım”
- “Sosial iqtisadi inkişaf”
- “Dövlət investisiya programmı”

641 Mövcud böhrani aradan qaldıran yeganə iqtisadi cəhətdən cəlbedici və mühüm amil nədir?

- İnvestisiya
- Neft faktoru
- Əmək resursları
- Siyasi amil
- Texniki tərəqqi

642 Azərbaycanın neft sənayesində geniş miqyaslı xarici investisiyaların cəlb edilməsi üçün real imkanları nə yaradıb?

- “Əsrin müqaviləsinin” bağlanması, “Qarabağ” və “Şahdəniz” müqavilələri
- Balaxanı – Sabunçu – Ramana, Kürdəxanı neft yataqlarının reabilitasiyası
- Bakı – Tbilisi – Ceyhan boru kəməri, “Qarabağ” və “Şahdəniz” müqavilələri
- “Qarabağ” və “Şahdəniz” müqavilələri, Cənubi Qafqaz boru kəməri
- “Əsrin müqaviləsinin” bağlanması, Bakı – Tbilisi – Ceyhan boru kəməri

643 Bu integrasiya birliklərindən hansı Azərbaycanın ən mühüm ticari tərəfdaşı oldu?

- QUAM və NAFTA
- QUAM və İEİT
- İEİT və AB
- AB və NAFTA
- AB və QUAM

644 MDB ölkələri içərisində rusiyadan sonra hansı ölkənin daha çox ehtiyatları var?

- Ukrayna
- Türkmenistan
- Azərbaycan
- Özbəkistan
- Qazaxıstan

645 əsrin müqaviləsi nə vaxt imzalanıb?

- 1999
- 1993
- 1995
- 1994
- 1997

646 Azərbaycanda keçid dövründən bazar iqtisadiyyatına keçid prosesləri nəyə görə çətinləşib?

- Bütün cavablar doğrudur
- Resursların çatışmamazlığı

- Ölkənin 20 %-nin hərbi müdaxilə və işğal altında olması
- İnfilasiyaya görə
- Yanlış iqtisadi siyasət

647 Azərbaycan Respublikasının hökuməti iqtisadi inkişafın əsas konseptual istiqəmətlərini razılaşdırımıyb:

- Beynəlxalq xeyriyyə fondu, Dünya bankı
- Dünya bankı
- Beynəlxalq xeyriyyə fondu
- AYİB
- Strateji araşdırırmalar mərkəzi

648 Azərbaycan dünyanın bütün ölkələri ilə ticarət və qitəsiyi əlaqələrinin genişləndirilməsi üçün hansı ölkələrə daxil olmağa hazırlaşır?

- QUAM
- ASEAN
- OPEK
- ÜTT
- Avropa İttifaqı

649 Beynəlxalq təşkilatlar, sənaye və postsənaye ölkələri Azərbaycanın iştirakı ilə həyata keçirir:

- Hərtərəfli strateji və iqtisadi siyasetinin inkişafi, tətbiqi və icrası ilə iqtisadi yenidənqurma və özəlləşdirmənin həyata keçirilməsi
- İqtisadi siyasetin və strateji proqramların həyata keçirilməsi
- Yalnız hərtərəfli strategiyanın tətbiqi və icrası
- Düzgün cavab yoxdur
- Yalnız iqtisadi siyasetin və strateji proqramların tətbiqi

650 Şahdəniz yatağının işlənməsində hansı şirkətlər iştirak edir?

- Elf Petroleum Azerbaijan, Qazprom, CNPC
- BP, Elf Petroleum Azerbaijan, CNPC
- BP, SOCAR, Qazprom
- BP, SOCAR, Statoil Azerbaijan
- Turkish Petroleum Overseas Company Limited, Statoil Azerbaijan, CNPC

651 Azərbaycanın ən böyük qaz və kondensat yatağı hansıdır?

- Bakı – Novarasisk
- Abşeron
- Bakı – Tbilisi - Ceyhan
- Şahdəniz
- Azəri – Çıraq – Günəşli

652 Azərbaycanın ən iri neft yatağı hansıdır?

- Şahdəniz
- Bakı – Supsa
- Abşeron
- Qarabağ
- Azəri – Çıraq – Günəşli

653 2008-ci ildə Azərbaycanda malların idxlərinin ümumi dəyəri 7.2 milyard \$ təşkil edib. Bu xarici ticarətin neçə faizini təşkil edir?

- 23%
- 25%

- 13%
- 15%
- 9%

654 Azərbaycanda karbohidrogenlərin ixracı neçə faiz təşkil edir?

- 90%
- 75%
- 85,5%
- 30%
- 88,2 %

655 Ölkədə iqtisadiyyatın açıqlığının kəmiyyət göstəricilərinə daxildir:

- idxal kvotası
- ticarət dövriyyəsinin həcmi]
- ixrac kvotası
- Xarici ticarət üçün kvotalar
- reeksportun həcmi

656 MDB çərçivəsində iqtisadi inkişafa görə liderlik edən dövlət hansıdır?

- Ukrayna
- Azərbaycan
- Qazaxıstan
- Ermənistən
- Özbəkistan

657 Anqlo –amerikan modelindən fərqli olaraq Alman korperativ idarəetmə modeli nə ilə xarakterizə olunur?

- Müəyyən sərtliklə və hansısa səviyyədə bürokratiya ilə
- İnvestorların çoxluğu ilə
- İnvestorların azlığı ilə
- İnnovation fəaliyyətlə
- Sahibkar faktorları ilə

658 Avropa Birliyini innovativ inkişafda lider etmək üçün və bununla da dünyada ən yüksək rəqabət qabiliyyətinin təmin edilməsi üçün Lissabon sammitində AB planı nə zaman qəbul olunub?

- 1998
- 2000
- 1997
- 1995
- 1996

659 Almaniyada sahibkarlıq fəaliyyətinin zəifləməsinin səbəbləri hansıdır?

- Beynəlxalq iqtisadi əlaqələrin zəif inkişafı
- Yüksək vergilər və sosial ayırmalar
- Aşağı vergilər və sosial ayırmalar
- Qapalı iqtisadiyyat
- Həddən artıq açıq iqtisadiyyat

660 Almaniya hökuməti hansı üsulla biznes mühitinin formallaşmasına fəal təsir edir?

- Antiinhisar tənzimlənmə metodundan istifadə edir
- Maliyyə tənzimlənməsi metodundan istifadə edir
- Kiçik sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir

- Bütün cavablar doğrudur
- Orta sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir

#### 661 Almanıyanın inkişafı nə ilə izah olunur?

- Özəl sektorun inkişafı ilə
- Sahibkarlar üçün şəraitin yaranması ilə
- İqtisadi artımı stimullaşdırın yeni sahibkarlarla izah olunur
- Hökumətin dəstəyi ilə
- Beynəlxalq əlaqələrin inkişafı ilə

#### 662 Alman sahibkarlıq modeli nə ilə xarakterizə olunur?

- Alman sahibkarlıq modeli təşkilatı fəaliyyətlə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sahibkarlıq ruhu və investisiya vəzifələri ilə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sosial fəaliyyətlərlə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sosial fəaliyyətlə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sahibkarlıq fəaliyyəti ilə xarakterizə olunur

#### 663 Şəndorta nə deməkdir?

- Kapital qoyuluşu və istehsalın yerləşdirilməsi üzrə yer
- Kreditin aradan qaldırılması üçün yer
- İstehsalın emalı üçün yer
- Kapitalın yenidən istehsalı üçün yenidən investisiya qoyulması üçün yer
- İstehsalın yenidən qurulması üçün yer

#### 664 Almaniyada rəqabət qabiliyyətinin aşağı düşməsini iki səbəblə əlaqələndirilir:

- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikinci, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır

#### 665 Sosial bazar iqtisadiyyatı nədir?

- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalasmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmayıb və qalmırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalasmiş mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalasmiş mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmayıb və qalmırda
- Bu açıq sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalasmiş mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalasmiş mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda

#### 666 Almaniyada mövcud sosial iqtisadi sisteminin başqası ilə əvəzlənməsi nəyə gətirib çıxarır?

- AFR-də rusiya modelinin yayılmasına
- AFR-də anqlo-amerikan modelinin yayılmasına
- AFR-də nyapon modelinin yayılmasına
- AFR-də norveç modelinin yayılmasına
- AFR-də italyan modelinin yayılmasına

667 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış əmək bazarının tənzimlənməsinə görə Almaniya neçənci yerdədi?

- 17-ci
- 30-cu
- 60-ci
- 49-cu
- 23-cü

668 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış ticarətdə vergi tətbiq etməyə görə Almaniya neçənci yerdədi?

- 17-ci
- 30-cu
- 49-cu
- 58-ci
- 23-cü

669 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlət maliyələşdirməsi və iqtisadi siyasetə görə Almaniya neçənci yerdədi?

- 8-ci
- 10-cu
- 34-cü
- 29-cu
- 22-ci

670 2003-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

- 8-ci
- 10-cu
- 18-ci
- 15-ci
- 20-ci

671 2002-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

- 8-ci
- 17-ci
- 14-cü
- 10-cu
- 12-ci

672 2001-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

- 8-ci
- 10-cu
- 13-cü
- 9-ci
- 12-ci

673 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

- 20-ci
- 17-ci

- 19-cu
- 21-ci
- 14-cü

674 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış yerli iş mühiti üzrə Almaniya neçənci yerdədi?

- 2-ci
- 4-cü
- 1-ci
- 5-ci
- 3-cü

675 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə Almaniya neçənci yerdədi?

- 3-cü
- 8-ci
- 12-ci
- 11-ci
- 10-cu

676 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış makkroiqtisadi mühit üzrə Almaniya neçənci yerdədi?

- 22-ci
- 24-cü
- 26-ci
- 20-ci
- 23-cü

677 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış texniki inkişaf üzrə Almaniya neçənci yerdədi?

- 12-ci
- 10-cu
- 9-cu
- 7-ci
- 8-ci

678 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə makroiqtisadi indeksə görə Almaniya neçənci yerdədi?

- 9-cu
- 11-ci
- 12-ci
- 13-cü
- 10-cu

679 Almanyanın şərq torpaqlarına hər il neçə milyard avro dövlət vəsaiti nəql olunur?

- 40 milyard avro
- 62 milyard avro
- 85 milyard avro
- 74 milyard avro
- 51 milyard avro

680 Almanyanın şərq torpaqlarında əmək məhsuldarlığı qərbələ müqayisədə neçə faiz təşkil edir?

- 50%
- 20%
- 30%
- 60%
- 40%

681 Almaniyaya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- Bütün cavablar düzgün deyil
- Dünya ticarət orqanizasiyası
- Beynəlxalq valyuta fondu
- OON
- İnkışaf üzrə Beynəlxalq İnstitut

682 Almaniyaya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- Beynəlxalq valyuta fondu
- OON
- Dünya ticarət orqanizasiyası
- Bütün cavablar düzgün deyil
- ümumdünya iqtisadi forumu

683 Maizn modeli neyi qeyd edir?

- vergilərin artırılması
- istehsalın şaxələndirilməsi
- İşsizliyin aradan qaldırılması
- Aşağı əmək haqqı alanlara sosial ödəmələrin kompensasiyası
- İş yerlərinin artırılması

684 Almanyanın sosial qarantiya sisteminin çatışmamazlıqları:

- Etibarlı deyil
- Çox ucuz olmayı
- Çox baha olmayı
- Bütün cavablar düzgün deyil
- Bütün cavablar doğrudur

685 Almaniya əmək bazarının zəifliyinin əsas səbəblərindən biri:

- İdarə etmədə iştirakın sistemi
- Proteksionist siyaset
- İdarəçilikdə təcrid olunma sistemi
- Bazar münasibətlərinə hökumətin müdaxiləsi
- İş birliyi

686 İş birliyi nədir?

- Hükumət, həmkərlər ittifaqı və işəgötürənlər arasında milli səviyyədə danışıqlar mexanizmi
- Bütün cavablar düzgün deyil
- Əmək bazarı üzrə beynəlxalq saziş
- Əmək islahatları toplusu
- Şirkətin işçiləri və menecerləri arasında razılaşma

687 Alman - yapon modelinin ( mərkəzi bank ) prinsipi:

- Bütün cavablar düzgün deyil
- Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə
- Beynəlxalaq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə

- Banklar vasitəsilə güzəştli maliyələşdirmə
- Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə

688 Anqlo – amerikan ( mərkəzi bazar ) modelinin prinsipi:

- Banklar vasitəsilə güzəştli maliyələşdirmə
- Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə
- Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə
- Beynəlxalaq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə
- Bütün cavablar düzgün deyil

689 Almaniyada rəqabət mühiti təkcə inhisarçılığa qarşı məhdudiyyətlərə dəsteklənmir, həmdə :

- Gömrük baryerlərinin qoyulması ilə
- vergilərin artırılması ilə
- Korrupsiya ilə mübarizə ilə]
- Kiçik və orta sahibkarlığın dəsteklənməsi ilə
- Vergilərin azaldılması ilə

690 Günüñ çağırışı – 2010 reformuna əsasən, sənət müəssisələrinin növlərinin sayı:

- 2 dəfə artıb
- 2 dəfədən çox azalıb
- 2 dəfədən də çox artıb
- Bütün cavablar səhvdi
- Dəyişilmiyib

691 Nə ilə əlaqədar olaraq Almaniya yaşlılar ölkəsinə çevirilir?

- Ömrün qısalığı
- Yüksək ölüm səviyyəsi
- Yüksək doğum səviyyəsi
- Uzun ömürlülükün yüksək olası
- Aşağı doğum səviyyəsi

692 Avropada büdcə kəsirinin maksimum dəyəri necə adlanır?

- Maastricht tavanı
- Mastricht divarı
- Madrid tavanı
- Mastricht döşəməsi
- Berlin tavanı

693 Hansı razılaşmaya əsasən Avropada büdcə kəsirinin maksimum dəyəri 3% - i ötə bilməz?

- Berlin
- Maastricht
- Roma
- London
- Paris

694 Maastricht razılaşmasına əsasən büdcə kəsirinin maksimum dəyəri (faizlə) neçədir?

- 5%
- 4%
- 6%
- 3%
- 7%

695 Almaniyada kapitalın qoyulduğu yer və inkişafı necə adlanırıldı?

- İnvestişn
- Standort
- İnvest - plats
- Platsdarm
- Kapitalanlaqe

696 2004-cü ildə qeydə alınmış bazar şərtlərinin qəbulu üzrə reyting hansı maliyyə orqanı tərəfindən qəbul olunub?

- beynəlxalq valyuta fondu
- Dünya Bankı
- ÜTT
- Beynəlxalq kredit bankı
- Beynəlxalq yenidənqurma və inkişaf bankı

697 2004-cü ildə Dünya Bankı tərəfindən qeydə alınmış, bazar şərtlərinin qəbul edilməsi üzrə Almaniya 145 ölkə arasında neçənci yerdədi?

- 24-cü
- 1-ci
- 60-ci
- 22-ci
- 20-ci

698 2004-cü ildə dərc olunmuş Dünya rəqabətqabiliyyətliliyi illiyi göstəricilərinə uyğun olaraq 60 ölkə arasında Almaniya neçənci yerdədi?

- 21 - ci
- 1-ci
- 60-ci
- 22 - ci
- 20 - ci

699 Alman modelində hansı prinsiplər birləşdirilib?

- Marksız və neoliberalizm
- Liberalizm və hökumətin aktiv müdaxiləsi
- Neoklassizm və hökumətin aktiv müdaxiləsi
- Neokeynsiant və marksizm
- Neokeynsiant və liberalizm

700 AB hansı proqramlar vasitəsilə Azərbaycanı maliyələşdirir?

- TACİS, təmir və tikinti işləri, humanitar yardım, ərzaq
- TACİS, təmir və tikinti işləri, mədəni dəstək
- Təmir və tikinti işləri, humanitar yardım, informasiya və telekomunikasiya proqramları
- Humanitar yardım, mədəni dəstək, TACİS, tikinti işləri
- İnfomasiya və telekomunikasiya proqramları, əsas təşkilati proqramlar, ərzaq